

**EVDƏ QAL,
SAĞLAM QAL**

**Mərakeş qəzeti:
"Azərbaycan tarixinin
30 ildən çox dövrü
Heydər Əliyevin adı ilə
bağlıdır"**



Bax 4

**Avropa
Komissiyasının
sədri Azərbaycanın
uğurlarına heyran
olduğunu bildirib**



Bax 3



İlham Əliyev

**"SƏS" qəzeti mənim
üçün ən əziz qəzeldir**

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 102 (6067) 20 iyun 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

İlham Əliyev: "Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır"



Bax 2

*Prezident İlham Əliyev
Şərq Tərəfdaşlığı
ölkələrinin videokonfrans
formatında Sammitində
iştirak edib*

**Anar Ələkbərov: "Prezident
vətəndaşların sağlamlığının qorunmasını
prioritet olaraq müəyyənləşdirib"**



Prezidentin köməkçisi Anar Ələkbərov, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov yeni növ koronavirus (COVID-19) pandemiyası sahəsində medianın...

**Baş Nazir karantin
rejiminin uzadılması barədə
Bax 4 qərar imzaladı**



Baş Nazir Əli Əsədov xüsusi karantin rejimi müddətinin uzadılması barədə qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun tövrədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.



**Bax 13 Paşinyanın
"status-kvon" oyunu**

Bəli, bu faktordur. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir davam etməsinin əsas səbəblərindən birinin işğalçı ölkənin beynəlxalq hüquq normalarına hörmətsizliyidir, digər tərəfdən dünyanın bu ədalətsizliyə seyriçi mövqə nümayiş...

**ADP sədrindən Əli Kərimli və
"Milli Şura"ya sərt ittihamlar**

AXCP sədri Əli Kərimlinin dünyanın koronavirus pandemiyasına qarşı apardığı mübarizə başladığı zamandan car çəkərək bildirdi ki, "blokadaya" alınıb, çıxış yolu mitinq keçirməkdir. Bu heç də yeni xəbər deyildi...

Bax 14



**Daha 438 nəfər koronavirusa
yoluxdu, 4 nəfər vəfat etdi**

Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeyd alınıb, 133 nəfər müalicə olunaraq sağalılıb və evə buraxılıb. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib... **Bax 5**



**Xüsusi karantin
rejimində
jurnalistlər necə
işləyəcək?**



Bax 9

**"Karantin
rejiminin yenidən
sərtləşdirilməsi
zərurətdən
irəli gələn
addımdır"**



Bax 7

**Baş epidemioloq: Sərt
karantin rejiminin
yenidən tətbiqi
vətəndaşların
sağlamlığı üçündür**



Bax 10

İlham Əliyev: “Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır”

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində iştirak edib



miz bu günə qədər 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirməyi planlaşdırır. Sağ olun.

X X X

Ermənistanın baş naziri Nikol Paşinyan ermənicə replika atır.

Şarl Mişel: Bizə tərcümə gəl-mir, Paşinyan.

Nikol Paşinyanın replikası: Üzr istəyirəm, müdaxilə etməliyəm. Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi qərar verib ki, Azərbaycan öz ərazisində ermənilərə qarşı irqçı siyasət həyata keçirib. Erməni yatarkən balta ilə qətlə yetirmiş və Avropa İttifaqına üzv dövlətin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı həmin ölkədən ekstradisiya ediləndən sonra cənab Əliyev tərəfindən əfv olunmuşdur. Bu şəxs Azərbaycanda hər kəs tərəfindən qəhrəman kimi vəsf edilir. Dağlıq Qarabağ erməniləri balta ilə qətlə yetirilməmək üçün özünümüdfə hüququna malikdir.

Mən üzr istəyirəm, ancaq hesab edirəm ki, Şərq Tərəfdaşlığı platforması zorakılığa təhrik etmək üçün deyildir. Burada tərəfdaşlıq təşviq edilməlidir. Mən Azərbaycan Prezidentini təklif etdiyim konstruktiv məcraya və formulaya qayıtmağı dəvət edirəm ki, bu formulaya əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqları üçün məqbul olmalıdır.

X X X

Sonra Prezident İlham Əliyev yenidən söz alaraq çıxış edib:

-Çıxışım da dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadı şəxs sonradan Ermənistan ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim. Burada çıxışımı yekunlaşdırıram.

X X X

Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi. Bunu açıq-aydın sübut edən bir neçə məqamı diqqətinizə çatdırırıq. Birincisi, Ermənistan baş naziri tədbirdəki çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqorniy Karabagh” sözünü işlədir. Ermənicə çıxışında isə “Artsax” sözünü işlədir.

Ardı Səh. 3

Məlum olduğu kimi, iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitini giriş sözü ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel açdı. Sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Lya-yen çıxış edib. Daha sonra Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçıları çıxış ediblər.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel: İndi isə sözü Azərbaycan Prezidenti İlham Əliyevə verirəm. Cənab Prezident, buyurun.

Prezident İlham Əliyevin çıxışı -Sağ olun, cənab sədr. Xanımlar və cənablar.

Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9

İlham Əliyev: “Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir”

üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi parafəlanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeydşərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərə-

findən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

İşğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişafda böyük nəticələr əldə edib. Son 16 ildə ümumi daxili məhsulumuz 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağıq. Ölkəmiz Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik integrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş və onu maliyyələşdirmişdir. Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi

və enerjinin şaxələndirilməsi layihəsidir.

Koronavirus pandemiyasına qarşı görülmüş tədbirlər bizə vəziyyəti nəzərdə, itkiləri isə minimum səviyyədə saxlamağa imkan verib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn formatda Zirvə görüşünü təşkil etmişdir. Biz Avropa İttifaqı və Afrika İttifaqının həmin tədbirə qoşulmalarını yüksək qiymətləndiririk. Ali nümayəndə cənab Jozep Borela videomüraciətinə görə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirik ki, bu, Avropa İttifaqı və Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaqdır. Biz, həmçinin BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi iclasının keçirilməsini təklif etmişik. Azərbaycan pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, ölkə-

İlham Əliyev: “Dağlıq Qarabağ Azərbaycanıdır və bütün dünya bunu belə tanıyır”

Prezident İlham Əliyev Şərqi Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində iştirak edib

Əvvəli-Səh-2

Bu, bir daha onu göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsini işlədir. Paşinyanın Sammitdəki çıxışı həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini” göstərdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi. Çıxış yolu erməni dilində danışmaq idi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün təcili ehtiyacların ödənilməsi və təsirin azaldılması məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıklarını da qeyd etdi. Azərbaycan Prezidenti isə çıxışında vurğuladı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımını ayırıb. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də dərin uçurumun mövcudluğunu nümayiş etdirən tutarlı faktdır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün sadəcə pul dilənir.

Paşinyan çıxışında daha bir yalana imza atdı. O, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək bu qərarı guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olduğunu iddia etdi, Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirdi. Amma Paşinyan bilməlidir ki, beynəlxalq səviyyəli məhkəmənin qərarını təhrif etmək yolverilməzdir və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da Azərbayca-



“Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar”

na qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib. Qərarı baş vermiş hadisənin fərdi davranış əsasında törətdiyi qeyd olunub. Beləliklə, Avropa İnsan Hüquqları Məhkə-

məsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən Paşinyan növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa etdi.

Prezident İlham Əliyev çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə toxundu. Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Pari-

sin Orli hava limanında baş vermişdi. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaq ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində, əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistanı ekstradisiya olunur. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın o vaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilir, mənzil və işlə təmin olunur. Bu, bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir.

Bütün bunlar bir daha sübut etdi ki, Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidenti-

nin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Bu isə bütün hallarda istənilən bir hökumət başçısı üçün arzuolunan vəziyyət deyil.

Ən maraqlı və gülüş doğuran məqamlardan biri də tədbirə Paşinyanın qoruyucu maska ilə qatılması idi. Qeyd edək ki, Paşinyan bir müddət əvvəl koronavirusa yoluxduğunu elan etmiş, daha sonra da sağaldığını açıqlamışdı. Mütəxəssislər deyir ki, tibbi protokollara görə koronavirusa yoluxan və sağalan adam heç kimi yoluxdurmur. Çünki bədəndə anticisim formalaşır və belə olduqda maska taxılmasına ehtiyac yoxdur. Bu halda Paşinyanın maska taxmasına nə ehtiyac var idi, həm də kamera qarşısında?! Kadrlardan da görünüyü kimi, Paşinyandan başqa heç bir dövlət və hökumət başçısı maska taxmayıb. Çünki beynəlxalq tibbi standartlara görə əgər yaxınlığında kimsə yoxdursa maska taxmaq lazım deyil. Deməli, bu, Paşinyanın növbəti ucuz şousudur. Onun bundan məqsədi özünü xalq qarşısında qurban kimi göstərmək və ictimaiyyətin diqqətini cəlb etməkdir.

Avropa Komissiyasının sədri Azərbaycanın uğurlarına heyran olduğunu bildirib

2016-2019-cu illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 55 faiz artıb. AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu sözləri Aİ üzvü və Aİ-nin “Şərqi tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin dövlət başçılarının dünən keçirilmiş birgə sammiti başa çatandan dərhal sonra jurnalistlər üçün brifinqdə söyləyib.

Siyasətçi deyib: “Biz davamlı Şərqi Tərəfdaşlığının yaradılmasında fəal iştirak edirik. Bu halda davamlılıq dedikdə iqtisadi tərəqqi, sabitlik və təhlükəsizliyi nəzərdə tuturuq”. Onun sözlərinə görə, Avropa İttifaqı layiqli iş yerləri açan, ölkələr arasında əlaqələri yaxşılaşdırın və xüsusən gənclər üçün yeni imkanlar yaradan iqtisadiyata yönəlmiş tərəfdaşlığı təmin etməyə çalışır.

Avropa Komissiyasının sədri deyib: “2016-2019-cu illərdə ticarətin dinamikasına nəzər salsaq, aşkar görünür ki, Aİ ilə bizim “Şərqi tərəfdaşlığı” üzrə altı tərəfdaşımızın hər biri arasında qarşılıqlı ticarətin həcmi əhəmiyyətli dərəcədə çoxalıb. Məsələn, Azərbaycanla Aİ arasında ticarətin həcmi 55 faiz, Ukrayna ilə Aİ arasında ticarətin həcmi 50 faiz artıb. Bundan əlavə, regiondaxili ticarətin həcmində iki dəfədən çox artım müşahidə olunur”.



Mərakeş qəzeti: "Azərbaycan tarixinin 30 ildən çox dövrü Heydər Əliyevin adı ilə bağlıdır"

Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun "15 iyun - Azərbaycanın Milli Qurtuluş Günüdür" başlıqlı məqaləsi Mərakeşin həftəlik "Əl-İslah və Əl-Tənmiyə" qəzetində dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan tarixinin tələpəyüklü hadisələrlə dolu 30 ildən çox dövrünün, ölkənin iqtisadiyyatının və mədəniyyətinin dirçəlişinin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanır. Qeyd edilir ki, iyunun 15-i Azərbaycan xalqının gələcək həyatını müəyyənləşdirən mühüm başlanğıcların əsasının qoyulduğu, habelə əhəmiyyətli bir dönüşlə əlamətdar olan tarixi bir gündür.

Bildirilir ki, müstəqilliyin ilk illərində Azərbaycanda çox mürəkkəb bir siyasi şərait yaranmışdı, Ermənistanın təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirmişdi. Vətənin bu ağır dövründə Azərbaycan xalqı təkidlə Heydər Əliyevi Bakıya, Azərbaycan rəhbərliyinə dəvət etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş



luş Günü kimi daxil oldu. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görə Heydər Əliyevin rəhbərliyi dövründə gör-düyü əvəzsiz işlər Azərbaycanı beynəlxalq arenada böyük nüfuzla malik bir ölkəyə çevirdi.

Yazıda diqqətə çatdırılır ki, bu gün Azərbaycan Heydər Əliyevin irsinə və xarici siyasət kursuna sadıq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, ölkədə demokratik və iqtisadi islahatlar aparılır. Postsovet ölkələri sırasında Azərbaycan qısa dövr ərzində keçid dövrünü başa vurub, beynəlxalq dialoq və sülh mərkəzinə, habelə prinsiplə mövqeyi ilə seçilən regional geosiyasi gücə çevrilib.

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyası 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və iqtisadi-ictimai bəhrələrinə verir.

Qeyd olunur ki, 2020-ci il mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizədə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçirildi. Bu Zirvə görüşündə Prezident İlham Əliyev global həmrəy-

liyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb.

Məqalədə müasir dünyada qadınların sosial-siyasi sahədə rolunun xüsusi əhəmiyyəti qeyd olunur, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edilir. Mehriban Əliyevanın UNESCO və ICESCO-nun xoşməramlı səfiri olduğu vurğulanır.

Həmçinin yazıda Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğalına və bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından didərgin salınmasına toxunan müəllif münafiqşənin respublikamızın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində nizamlanmasının zərurliyini vurğulayır. Bu mövqə beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münafiqşənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.

"Cinayət Məcəlləsinə şəhidlərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin"



"Bizi narahat edən bir məqam ondan ibarətdir ki, vətənpərvərlik duyğularından uzaqlaşmış bəzi şəxslər sosial şəbəkələrdə, KİV-lərdə şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər". SİA-nın məlumatına görə, bunu Milli Məclisin vitse spikeri Adil Əliyev parlamentin dünən keçirilən iclasında deyib.

A.Əliyev bildirib ki, ölkə başçısının və birinci Vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var: "Şəhidlərimiz, qazilərimiz insan üçün ən uca nemət olan canlarında üçrəngli bayrağın daim dalğalanması üçün keçiblər. Bizi narahat edən bir məqam ondan ibarətdir ki, vətənpərvərlik duyğularından uzaqlaşmış bəzi şəxslər sosial şəbəkələrdə, KİV-lərdə şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər. Cinayət Məcəlləsində təhriq edilən şəxslərlə bağlı xüsusi maddə var. Qeyd olunan proses isə kifayət qədər ağırdır. Bununla o ailəyə iqiqat əziyyət olur. Təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin".

A.Əliyev karantin rejiminin uzadılması ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, karantin rejiminin müddətinin uzadılması ilə bağlı bizə olan müraciətlərin vaxtında həll edilməsi üçün vaxtında aidiyyəti qurumlar qarşısında qaldırmaq təklif edirəm: "Bizə olan müraciətləri vaxtında aidiyyəti qurumlar qarşısında qaldırısaq, ölkəmizdə bu qədər problem olmaz".

Baş Nazir karantin rejiminin uzadılması barədə qərar imzaladı

Baş Nazir Əli Əsədov xüsusi karantin rejimi müddətinin uzadılması barədə qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması



məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsində "15 iyul" sözləri "1 avqust" sözləri ilə əvəz edilib.

Operativ Qərargah: Azərbaycanın dövlət sərhədində giriş-çığışa tətbiq olunan məhdudiyət avqustun 1-dək uzadılır

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çığışa tətbiq olunan məhdudiyət 2020-ci il 1 avqust tarixinədək uzadılır. Bu barədə AZƏRTAC-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində giriş-çığışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyətin və beynəlxalq uçuşların təxirə salınma müddəti artırılıb. COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları, çarter reysləri və xüsusi reyslər istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yə-rüstü və hava yolu ilə giriş-çığışa tətbiq olunan məhdudiyət 2020-ci il 1 avqust tarixədək uzadılıb.



Anar Ələkbərov: “Prezident vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq müəyyənləşdirib”

Prezidentin köməkçisi media nümayəndələri ilə görüşüb



Prezidentin köməkçisi Anar Ələkbərov, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov yeni növ koronavirus (COVID-19) pandemiyası sahəsində medianın rolu ilə bağlı bir qrup KİV təmsilçisi ilə görüşüb. SİA xəbər verir ki, media işçilərinə fəaliyyətlərində uğurlar arzulayan Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov bu görüşün həm də media ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət etdiyini bildirib.

Anar Ələkbərov deyib ki, pandemiyanın başlanğıc mərhələsində karantin rejimi və qapanmaların iqtisadi sahədə çətinliklərə yol açacağı proqnozlaşdırılsa da, Prezident İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq müəyyənləşdirib, hökumətin fəaliyyəti də bu strategiya üzərində qurulub. Azərbaycan Prezidentinin köməkçisi öten

dövr ərzində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda aparılmış müzakirələr və görülən işlər barədə ətraflı məlumat verib.

Bildirib ki, bu dövr ərzində xəstəxanalar lazımi avadanlıqla təchiz edilib, təlimlər keçirilərək kadr hazırlığı təmin olunub, əhəlinin ehtiyacları qarşılanıb, sahibkarlara lazımi dəstək verilib. Xaricdəki soydaşlarımızın ölkəyə təxliyəsi barədə də məlumat verən Anar Ələkbərov karantin müəssisələrinin imkanları nəzərə alınaraq, Rusiyadakı soydaşlarımızın təxliyəsi ilə əlaqədar atılan addımlardan danışib, mövcud vəziyyəti nəzərə alaraq, vətəndaşlarımızı səbrli davranmağa çağırıb.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, öten dövr ərzində atılan məqsədyönlü və ardıcıl addımlar nəticəsində xəstəliyi nəzarət altına almaq mümkün olub, səhiyyə sistemi mövcud çağırışa uyğun olaraq yenidən qurulub. Karantin rejimində mərhələli şəkildə yumşaldılmadan sonra yaranmış mənzərədən söz açan



Azərbaycan Prezidentinin köməkçisi eyni zamanda ictimai nəqliyyatda, supermarketlərdə, iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi və maska taxılmasına nəzarətin artırılması istiqamətində müvafiq qurumlara tapşırıqlar verilməyini söyləyib. Azərbaycan Prezidentinin köməkçisi mətbuatla müvafiq dövlət qurumları arasında əməkdaşlıq və kommunikasiyanın gücləndirilməsinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə səylərin artırılacağını, Azərbaycan Prezidentinin köməkçisi kimi media nümayəndələri ilə görüşlərinin davamlı olacağını qeyd edib.

Anar Ələkbərov hərərəti olduğuna görə və koronavirusa yolux-

ma ilə əlaqədar buraxılış və gələcəkdə ali məktəblərə qəbul imtahanlarında iştirakı mümkün olmayacaq abituriyentlərlə bağlı probleminin həllinin də Təhsil Nazirliyinin diqqətində olacağını nəzərə çatdırıb.

Səhiyyə sahəsində görülən işlər və koronavirusla mübarizə istiqamətində atılan addımlardan söz açan TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı yoluxma hallarının artmaması üçün vətəndaşların ictimai nəqliyyatda və qapalı məkanlarda sosial məsafəni gözləmək və maska taxmaqla bu prosesdə həmrəylik nümayiş etdirməsinə zəruri sayıb. O cümlədən xüsusən son dövrlər vətəndaşların qadağalara baxmayaraq evlərdə təşkil olunan yas mərasimlərində koronavirusa yoluxduğunu qeyd edərək, bu kimi halların yol-verilməz olduğunu vurğulayıb.

Səhiyyə sisteminin koronavirusla mübarizəyə hazır olması istiqamətində Heydər Əliyev Fondunun dəstəyini yüksək qiymətləndirən R. Bayramlı onu da qeyd edib ki, pandemiyaadan əvvəlki

dövrə təcili yardımla bağlı bir gündə 1000-1300 çağırış olubsa, hazırda bu göstərici 2500-ə çatıb. Bu sahədə problemlərin yaranmasının qarşısının alınması üçün Şimal rayonlarında icbari tibbi sığorta çərçivəsində nəzərdə tutulan 41 təcili tibbi yardım maşını Bakıda təhkim olunub, bu təcili tibbi yardım maşınları üçün heyyətlər formalaşdırılıb. Bu ayın sonunda daha 30 təcili tibbi yardım maşını alınacaq və Bakıda bu sahədə xidmətə cəlb olunacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov isə qapalı məkanlarda və ictimai nəqliyyatda xüsusən maska taxılmasına nəzarətin artırılmasının vacibliyini qeyd edib. Görüşdə jurnalistlərin suallarını cavablandıran Azərbaycan Prezidentinin köməkçisi Bəhram Bağırzadənin müalicəsinin Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu, Mehriban Əliyevanın Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla xanımın əlaqə saxladığını nəzərə çatdırıb.

Daha 438 nəfər koronavirusa yoluxdu, 4 nəfər vəfat etdi

Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 11 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5 299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Dünən 6 976 koronavirus testi aparılıb. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 410 475 test aparılıb.

Bakıdan İstanbula daha iki xüsusi reys yerinə yetiriləcək

“Azərbaycan Hava Yolları” 25 və 26 iyun tarixlərində Bakı-İstanbul-Bakı marşrutu üzrə daha iki xüsusi reys həyata keçirəcəkdir. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən SİA-ya bildirilib ki, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Bakı-İstanbul reyslərinə 1-ci Terminalda (Terminal 1) xidmət göstəriləcək. Aviabiletlərin satışı aviashirkətin www.azal.az rəsmi saytında açıqdır.

İcazə.e-gov.az-da kimlərin qeydiyyatdan keçə biləcəyi məlum olub

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək İcazə.e-gov.az portalında kimlərin qeydiyyatdan keçə biləcəyi məlum olub. SİA xəbər verir ki, bu barədə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarında məlumat qeyd olunub.

Belə ki, qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə könüllülərinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.



The Jerusalem Post: “İsrail - Azərbaycan: sarsılmaz strateji tərəfdaşlıq”

“The Jerusalem Post” qəzetinin yazdığına görə, İsrailin “Israel Aerospace Industries” konserni bərk yanacaqda işləyən birpilləli LORA (“Long-Range Artillery Weapon System”) operativ-taktiki raket kompleksinin (OTRK) sınaqlarının uğurla başa çatması barədə rəsmi məlumat verib. Xarici KİV-lər böyük həsəd və kin hissi ilə bildirirlər ki, Azərbaycan İsrailin həmin raket komplekslərini göndərdiyi ilk və yeganə ölkədir. Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu hələ iki il bundan əvvəl LORA OTRK ilə təchiz olunub.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki Nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israili ekspert Arye Qutun İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “İsrail - Azərbaycan: sarsılmaz strateji tərəfdaşlıq” sərəhvəli məqaləsi bu mövzuya həsr edilib (<https://www.jpost.com/opinion/israel-and-azerbaijan-an-unbreakable-strategic-partnership-631367>).

Xarici KİV-lər yazırlar: “Yeni raketlər bir qədər fərqli xarakteristikalara malikdir, lakin şirkət öz raketlərini “səhra şəraitində” sınaqdan keçirmək istəməyibmi, bəlkə elə buna görə hələ yoxlanılmamış ölümsəçən silahları Ermənistanla döyüşən respublikaya göndərməyi qərara alıb?”

Arye Qut qeyd edir ki, əgər Azərbaycan İsrailin bu raketləri göndərdiyi ilk və yeganə ölkədirsə, bu fakt İsraildəki qüvvələrə həqiqi və real cavabdır ki, İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, dövlətlərarası siyasi və hərbi-texniki tərəfdaşlıq etimadın və daimi dialoqun ən yüksək səviyyəsinə dəlalət edir.

Arye Qut öz məqaləsində yazır: “Bu tərəfdaşlıq əvvəllər energetika sahəsinə yönəlmişdi, indi isə tərəfdaşlıq iqtisadiyyatın digər sektorlarına da, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi, səhiyyə, hərbi-texniki tərəfdaşlıq sahələrinə də şaxələndirilib. İsrailin müdafiə şirkətləri Azərbaycan hərbi sənayesinin qurulmasında fəal iştirak ediblər və bu iştirak davam edir. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir”.

İsraili ekspert vurğulayır ki, israili mütəxəssislər uzun illər boyu Azərbaycanda müxtəlif sahələrdə işləyirlər, İsraildə Azərbaycandan gəlmələrin böyük və nüfuzlu icması mövcuddur, İsrail cəmiyyətinə uğurla inteqrasiya olunmuş bu insanlar Azərbaycanı böyük layaqət və hörmətlə təmsil edirlər.

İsraili ekspert vurğulayır: “LORA (“Long-Range Artillery Weapon System”) operativ-taktiki raket kompleksi mövzusunda qayıd-



raq qeyd etmək lazımdır ki, bu raket 2004-cü ilin mart ayında Aralıq dənizində uğurla sınaqdan keçirilib və İsrail müdafiə ordusunda müvəffəqiyyətlə istifadə edilir. LORA raketinin yeni sınaqları bir qədər yeni modifikasiyanın sınaqlarıdır, lakin İsrailin bu silahı sınaqdan keçirmədən Azərbaycana göndərdiyini bəyan etmək qeyri-adekvat, qeyri-relevant və qeyri-peşəkar sərsəmlikdir. Bundan əlavə, hər hansı ölkənin Azərbaycana göndərdiyi hər bir silah Azərbaycan Silahlı Qüvvələrində zəruri sınaq və test yoxlamalarından keçirilir. Bütün bunlara baxmayaraq, Ermənistan İsrailə hansısa etimada əsaslanan münasibətlər qurmaq ümidindədir. Xatırlatmaq istəyirəm ki, İsrail hərbi-sənaye kompleksi yetərincə ciddi qurumdur və İsrail Müdafiə Nazirliyinin tam nəzarəti altında fəaliyyət göstərən çox ciddi peşəkarlar komandasıdır”.

Məqalənin müəllifi qeyd edir ki, bugünkü Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli ordu, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, şəxsi heyətin intizamı və döyüş ruhu deməkdir. İsraili ekspert vurğulayır: “Müasir müharibədə kimin döyüş əməliyyatlarını təmin etmək üçün daha müasir yüksək texnoloji vasitələri varsa, həmin tərəf qalib gəlir. 2016-cı ilin Aprel əməliyyatı zamanı erməni işğalçılara qarşı İsrailin pilotsuz zərbə qurğularının səmərəli tətbiq edilməsini xatırlamaq kifayətdir. Bu barədə çox danışmaq olar”.

Arye Qut qeyd edir ki, iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlığı sayəsində iyirmi ildən artıq müddətdə İsrail-Azərbaycan tərəfdaşlığı inkişaf edib. Arye Qut



АРЬЕ ГУТ

ОБЩЕСТВЕННЫЙ ДЕЯТЕЛЬ, ЭКСПЕРТ ПО МЕЖДУНАРОДНОЙ ПОЛИТИКЕ

СМИ:

ОТПРАВИЛ ЛИ ИЗРАИЛЬ В ДРУГИЕ СТРАНЫ НЕИСПЫТАННЫЕ Р

İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində vurğulayır: “İsrail müstəqil Azərbaycanı tanıdığı ilk ölkələrdən biri olub. Avrasiyada heç bir ölkə İsrailə Azərbaycan qədər sıx dostluq münasibətlərinə malik deyil. Bu sıx münasibətlərin səbəblərindən biri Azərbaycanda yaşayan azərbaycanlılarla yəhudilər arasında çoxdan mövcud olan dostluqdur.

Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin mərkəzi hesab edilən güclü müstəqil dövlətdir. Azərbaycan fəal çoxvektorlu müstəqil xarici siyasət yürüdü. Gözlənilən geosiyasi maneələrə və labirintlərə baxmayaraq, İsrail və Azərbaycan möhkəm və sarsılmaz tərəfdaşlıq qurmağa nail olublar”.

Məqalənin müəllifi qeyd edir ki, 2016-cı ilin dekabrında Baş Nazir Binyamin Netanyahu Bakıda rəsmi səfərdə olarkən İsrail-Azərbaycan münasibətlərini yüksək qiymətləndirərək demişdi: “Bizim tərəfdaşlığımız bütün dünyaya nümunə kimi göstərilə bilər. Dünyada dözümsüzlüyün, nadanlığın baş alıb getdiyi indiki vaxtda Azərbaycan hər yerdə müsəlmanlarla yəhudilər arasında münasibətlərin necə ola biləcəyini göstərən nümunədir”.

Qutun fikrincə, islam dünyasında İsrailin müttəfiqi və strateji tərəfdaşı olan Azərbaycan həm də dinlərarası və etnoslararası dözümlülyün gözəl nümunəsidir.

Arye Qut vurğulayır: “Əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan, eyni zamanda, bir neçə başqa etnik və dini qruplar, o cümlədən qədim zərdüştilər, xristian və yəhudi icmaları üçün doğma evdir. Bütün milli azlıqlar arasında dözümlülük və dinc yanaşı yaşamaq qədim İpək Yolu vaxtlarından müasir dövrə, XXI əsrə qədər Azərbaycanın inkişafında həyati əhəmiyyətli rol oynayıb. Çox ölkələrdən və xalqlardan fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə əcnəbilər kimi baxmayıb. Azərbaycanın xaricində nisbətən az adama məlumdur ki, Azərbaycanda yerli yəhudi icması çox mühüm rol oynayır”.

Məqalə müəllifi qürurla qeyd edir ki, Azərbaycanın rəhbərliyi

ölkənin yəhudi icmasına böyük qayğı və hörmət göstərir. O yazır: “Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə iki sınaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Yaxın üç ay ərzində Azərbaycanın unikal yəhudi kəndi olan Qırmızı Qəsəbədə dünyada ilk Dağ Yəhudiləri Muzeyi öz qapılarını açmalıdır. Dağlar qoynunda yerləşən bu kənddə yəhudi icması əsrlər boyu müsəlman əhalisinin arasında sağ-salamat və firavan yaşayıb. Azərbaycanın şimalında yerləşən, ölkənin əsl qürur mənbəyi olan qədim Qırmızı Qəsəbə İsrail və ABŞ hüduqlarından kənarda yeganə yəhudi şəhəri hesab edilir.

İsraili ekspert vurğulayır: “Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin fundamental əsasıdır. İsrail dövləti Azərbaycanda yəhudi icmasına münasibətdə respublika rəhbərliyinin rolunu yüksək qiymətləndirir. Bu hörmət və əməkdaşlıq ənənəsi olmadan Azərbaycan ilə İsrail arasında sıx və yaxın ikitərəfli münasibətlər praktik olaraq qeyri-mümkün olardı. İsrail dövləti Azərbaycanın ədalətli mövqeyinin tərəfdaşdır. O, Azərbaycanın ərazi bütövlüynü fəal dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsini yalnız Azərbaycanın ərazi bütövlüynü çərçivəsində nizamlamağa çağırır”.

Məqalənin müəllifi qeyd edir ki, iki ölkə arasında, həmçinin Azərbaycan ilə, azərbaycanlılarla Azərbaycan yəhudiləri arasında münasibətlər, sadəcə, qarşılıqlı maraqla izah edilə bilməz. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki Nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israili ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “Müasir dövlətlərarası münasibətlər orta qəyri-ədalətli və orta tarixə əsaslanır. İnsani əlaqələr və dini baxımdan dözümlü cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir. Azərbaycan bir daha nümayiş etdirir ki, istənilən məsələni zorakılığa və ya mübahisələrə əl atmadan həll etmək olar”.

“Kütləvi qeyri-şüuri davranış, çarpaz hibrid müharibə, sosial şəbəkələr və pandemiya”

“Sosiologiyada bəzən mübahisələr doğuran, bəzən isə qəbul edilən bir terminologiya var: Kollektiv qeyri-şüuri davranış. Mən bu anlayışı tamamilə qəbul edirəm və əminəm ki, bu çox dəqiq ifadədir. Amma bir fakt da ondan ibarətdir ki, kollektiv qeyri-şüuri davranış yalnız ekstremal şəraitdə baş verir. Bunun baş verməsi üçün, ilk növbədə, cəmiyyətdə xaos və bir ekstremal vəziyyət yaratmaq tələb olunur. Hazırda Azərbaycanda fob “virtual diktatura” bu ilkin zəmini yaratmağa cəhd edirlər.



həsiz ki, eyni mərkəzdən idarə olunur və bu mərkəzin adı antiAzərbaycançı və islamafob mərkəzlərdir. Sərt sosial özünütecridlə bağlı hadisələr daha çox sosial şəbəkələr vasitəsilə istismar edilir. Vətəndaşlarımızın ölkəyə gətirilməsi ilə bağlı yaradılan xüsusi mexanizm də klassik aktorlar tərəfindən istismar edilir. Nəticədə milli maraqlarımız çarpaz və hibrid hücumla məruz qalır. Ona görə də belə məsələlərdə ilk növbədə cəmiyyətimizin ictimai fəal institutları ciddi şəkildə maariflənmə və pozitiv yönləndirmə hərəkatları etməli, ikincisi isə sosial şəbəkələrdəki virtual liderlərə qarşı hüquq-mühafizə orqanlarımız qəti tədbirlər görməlidirlər. Bunun üçün qanuni və hüquqi əsaslarımız kifayət qədərdir. Sadəcə kibercinəyatkarlığa qarşı mübarizə polislərimizi və digər təhlükəsizlik orqanlarında olan müvafiq qurumlarımızı daha da gücləndirməliyik. Eyni zamanda düşünürəm ki, Operativ Qərergah nəzdində sosial psixologiya və kütləvi davranışların analizi üzrə ixtisaslaşmış mütəxəssislərdən ibarət xüsusi qrup yaradılmalı, ayrı-ayrı faktlar analiz edilərək onların baş verməməsi üçün xüsusi rəylər hazırlanmalıdır ki, Operativ Qərergah qərarlar qəbul edərkən həmin analizin nəticələrinə uyğun olaraq xüsusi vacib sosio-psixoloji nüansları nəzərə alsınlar.

Əslində, isə bizim milli mentalitetimizi formalaşdıran iki mühüm komponent, dini və milli ənənələrin hər ikisi, kütləvi qeyri-şüuri davranışı rədd edir. Bu isə daha effektiv tədbirlər almağımıza əlavə yardım göstərə bilər !.

Ceyhun Rasimoğlu

“Karantin rejiminin yenidən sərtləşdirilməsi zərurətdən irəli gələn addımdır”

“Ümumiyyətlə bütün dünyanı cənginə almış koronavirus (COVID-19) pandemiyası ciddi fəsadlar yaratmaqda davam edir. Bu gün sanki dünyada elan olunmamış və hazırlıqsız bir müharibə gedir. Kimin bu mübarizəni necə aparması isə nəticələrdən məlum olur. Azərbaycan dövləti pandemiya təhlükəsi ilə bağlı vaxtında çox ciddi addımlar atdı. Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə nümunəvi ölkədir. Azərbaycan dövlətinin vətəndaşının sağlamlığının qorunması istiqamətində həm qabaqlayıcı sosial izolyasiya tədbirləri, həm də pandemiyanın zərərlərindən az itki ilə çıxması istiqamətində həyata keçirdiyi çoxşaxəli Tədbirlər Planı dünya üçün nümunəvi model və təcrübəyə çevrilib”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Olaylar.az-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhrüz Quliyev deyib.



Baş redaktor bildirib ki, nə qədər ki virus var, insanlar qaydalara əməl etməlidirlər: “Vəzifəsindən, yaşından, cinsindən asılı olmayaraq, hər kəs tələb olunan qaydalara riayət etməlidir. Vətəndaşlar nə etməlidir, aydındır. Şəxsi gigiyenalara fikir verməlidirlər, tibbi maskadan istifadə etməlidirlər, məsafə saxlamalıdır, sosial hərəkətliliyi minimuma endirməlidirlər. Bunların hər biri vətəndaşların sağlamlığına xidmət edən amillər və verilən qərar, tapşırıqlardır. Hər bir vətəndaşımız bunu anlayışla qəbul edib əməl etməlidir”.

İyunun 21-dən iyulun 5-dək tətbiq olunaacaq karantin rejiminə gəlincə isə deyərdim ki, dövlət burada öz vətəndaşını qorumağa çalışır: “Azərbaycan dövlətinin ən dəyərli sərvəti onun vətəndaşıdır. Təbii ki, dövlətin də apardığı siyasətin mərkəzində vətəndaş amili dayanır. Vətəndaşın sosial həyatı, ailəsi, sağlamlığı dövlətin ən prioritet istiqamətlərindən birini təşkil edir. Bu mənada Azərbaycan dövləti öz vətəndaşını qorumaq üçün ilkin mərhələdə ciddi karantin rejiminin tətbiq olunmasını həyata keçirdi və nəti-

cələr də öz müsbət təsirini verdi. Amma bu gün biz pandemiyanın yayılmasının ikinci dalğası ilə üz-üzə qalmışıq. Artıq bir sıra dövlətlərdə koronavirusla bağlı yenidən sərtləşdirmə tədbirləri həyata keçirilir. Çünki bu virus bir anın içində yox olan deyil. Ona görə də pandemiya ilə mübarizə hələ bir müddət davamlıdır. Koronavirusun zərərlərinin aradan qaldırılması üçün hökumət bütün tədbirləri ən yüksək səviyyədə görüb. Artıq virusa yoluxmamaq vətəndaşlardan, ictimaiyyətdən asılıdır. Hesab edirəm ki, ictimai qınaq da çox fərqlidir. Müsbət fikirlər var, xəstəlikdən özünü qoruyan və ətrafdakılara tövsiyə verənlər var. Amma çox təəssüf ki, virusa inanmayanlar da var. Bəziləri koronavirusa bu xəstəliyin olmadığı fikri ilə yanaşırlar, adi qripə müqayisə edirlər. Düşünürəm ki, bütün dünya dövlətləri öz resurslarını, gücünü, vaxtını buna sərf etdiyi halda virusa inanmamaq ən azı gülüncüdür. Hesab edirəm ki, karantin rejiminin yenidən sərtləşdirilməsi zərurətdən irəli gələn addımdır”.

Taron Simonyan: “Vəziyyət hakimiyyət üçün bumeranq olacaq”

Hakim Arsen Nikoqosyan təsirli və hədəfə bir adam deyil. SİA Ermənistanı məxsus aysor.am saytında yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Taron Simonyan bu gün aysor.am müxbirinə müsahibəsində söyləyib. “Cənab Nikoqosyan mənə dərs deyib. Biz İravan Dövlət Universitetində birlikdə işləmişik, Bostonda təhsil almışıq və cənab Nikoqosyan mənim dostumdur”, deyərək, deputat Arsen Nikoqosyan ilə paylaşıdığı fotoya istinadən bildirib.

Millət vəkili Arsen Nikoqosyanın Robert Koçaryanın lehinə qərar vermiş digər iki hakim, David Qriqoryan və Aleksander Azar-




yan ilə eyni taledə olmayacağına ümid etdiyini bildirib. “Ümid edirəm ki, bu baş verməyəcək, çünki hamı cənab Nikoqosyanı çox ağıllı, layiqli və müstəqil bir hakim kimi tanıyır. Mən bu müddətdə hər hansı bir pozuntu olduğunu istisna edirəm. Əhəlinin müəyyən bir hissəsində baş verənlər, demək olar ki, mənəvi dəyərlərini itirmiş, övladlarını təhqir edən və lənətləyən insanlarda cəmiyyətimizin dərin mənəvi böhran

içində olması deməkdir və bunun mümkün qədər tez qarşısını almalıyıq”, deyərək millət vəkili həyəcan təbili çalıb.

“Hakimiyyət indi heç nə etməsə də, görülən işlər onsuz da kifayətdir. Bu səssizlik insanlarda əxlaqsız davranışın təzahürünü daha da artırır. Bu, çox acınacaqlı bir reallıqdır. Əlbətdə, bir az daha baxıb düşünə bilməyəcəklərsə, o zaman hakimiyyət üçün bumeranq olacaqdır”, deyərək o proqnoz verir.

Xatırladaq ki, dünən hakim Arsen Nikoqosyanın sədrliyi ilə Cinayət Apelyasiya Məhkəməsi, Ermənistanın ikinci prezidenti Robert Köçaryanın vəkillərinin, ümumi yurisdiksiya məhkəməsinin Koçaryana qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə ərizələrin rədd edilməsi barədə qərarından şikayətini təmin edib. Robert Köçaryan 2 milyard dram məbləğində girov müqabilində sərbəst buraxılacaq. Bu qərardan sonra sosial şəbəkədə hakim Arsen Nikoqosyanı qarşı kampaniya başlayıb.

Milli Məclisin növbədənənar sessiyasının növbəti plenar iclası keçirilib



Milli Məclisin növbədənənar sessiyasının növbəti plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası açan parlamentin Sədri Sahibə Qafarova iyunun 18-də Şərqi Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilmiş Sammitindən danışmış. O, Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan ilə Avropa İttifaqının 9 üzv ölkəsi arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. "Prezident İlham Əliyev sammitdə vurğuladı ki, biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinə dair danışıqların yekun mərhələsindəyik, mətnin 90 faizi artıq razılaşıdırılıb. Ona görə də belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir," - deyərək Sahibə Qafarova bildirib.

Sədr Azərbaycan Prezidentinin sammitdə növbəti dəfə işğalçı Ermənistanın baş nazirini işfə etdiyini vurğulayıb. Əlavə edib ki, dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Prezident Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhdlərini açıq şəkildə işfə edərək dedi ki, Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir və işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Ermənistan danışıqlarının mahiyyətini və formatını məhv etməyə çalışır. Prezident İlham Əliyevin səsəndirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın baş naziri yenə də beynəlxalq ictimaiyyətin gözü önündə aciz vəziyyətə düşdü. Dövlətimizin başçısının irqçilik və terrorizmlə bağlı məsələlər ətrafında müzakirə gedəndə "ona sakit

oturmağı tövsiyə edərdim" deməsi həm də Ermənistanın işğalçılıq siyasətinin, terrorizmi dəstəkləməsinin işfəsi oldu. Nikol Paşinyan isə daha bir beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan faktları qarşısında heç bir cavab verə bilmədi. Bunu işğalçı dövlətin aldığı növbəti diplomatik zərbə kimi dəyərləndirmək olar.

Milli Məclisin Sədri bildirib ki, hələ ötən ilin oktyabr ayında Soçi şəhərində "Valday" Diskussiya Klubunun toplantısında, daha sonra Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında, bu ilin fevral ayında isə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən müzakirələrdə dövlətimizin başçısı öz zəngin biliyi və cəsəreti ilə işğalçı ölkəni işfə etmişdi. Azərbaycan Prezidenti bir daha sübut etdi ki, ölkəmizin maraqlarını, ədalətli mövqeyini bütün platformalarda ən yüksək səviyyədə və cəsəretlə müdafiə edir. Bu, Milli Məclisin deputatları olaraq hər

birimiz üçün bir nümunədir.

Sonra parlamentin Sədri Sahibə Qafarova iclasın gündəliyi barədə məlumat verib. O, gündəliyə 17 məsələnin daxil edildiyini deyib.

Gündəlik təsdiq olunduqdan sonra deputatlar cari məsələlərdən danışdılar.

Sonra gündəliyə daxil olan məsələlər müzakirə edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Komitə sədri layihənin birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı 34 deputatın çıxış etdiyini, qeyd və təkliflərini verdiyini, bir sıra məsələlərə Maliyyə naziri Samir Şərifovun aydınlıq gətirdiyini xatırladı. O qeyd edib ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb. Həyata keçirilən iqtisadi islahatlar sürətli və inklüziv iqtisadi inkişaf

nəticələnib. Vurğulanıb ki, ötən ilin dövlət büdcəsi Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq global iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra edilib. Bütün sosial proqramlar və xüsusilə də iki böyük sosial paket icra edilib, nəzərdə tutulan hədəflərə nail olunub.

İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov deputatları maraqlandıran bir sıra məqamlara aydınlıq gətirib.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə "Məhkəmə-Hüquq Şurası haqqında" Qanunda dəyişiklik edilməsi barədə sənədlə (üçüncü oxunuş) bağlı məlumat verib. O, layihə barədə birinci və ikinci oxunuşlarda ətraflı məlumat verildiyini qeyd edib. Bu dəyişikliyin ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitoring sisteminin təkmilləşdirilməsi məqsədini daşdığı diqqətə çatdırılıb. Layihə səsə qoyularaq təsdiqlənib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Mediasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə məlumat verib. Bildirib ki, qanunun bir neçə maddəsinə əsasən sənədin qüvvəyə minmə tarixi dəyişdirilir. 2020-ci il 1 iyul tarixindən etibarən iqtisadi, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən önce ilkin mediasiya sessiyasında iştirak etmək nəzərdə tutulmuşdur. Ölkədə koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq edildiyindən "Mediasiya haqqında" Qanunun ilkin mediasiya sessiyalarında məcburi iştirakı nəzərdə tutulan müddələrinin qüvvəyə minmə tarixinin 2021-ci il 1 yanvar tarixinədək təxirə salınması məqsəduyğun hesab edilir. Sənəd səsə qoyularaq qəbul olunub.

İnzibati Xətalər Məcəlləsinə və "Yol hərəkəti haqqında" Qanuna təklif edilən dəyişikliklə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib. O deyib ki, sənədlərdə "dərman qutuları" sözlərinin "ilk tibbi yardım qutusu" sözləri ilə əvəz edilməsi təklif olunur. Belə ki, əksər xarici dövlətlərin də təcrübəsi nəzərə alınaraq ilkin tibbi yardım zamanı zərərçəkənlərə ixtisasca həkim olmayan şəxslər tərəfindən hər hansı dərman vasitələrinin verilməsi məqbul hesab edil-

mədiyyə və dərman vasitəsinin avtomobildə saxlanması şəraitinin (temperatur, rütubətlik və sairə amillər baxımdan) onun keyfiyyətinin pozulmasına səbəb ola biləcəyinə görə nəqliyyat vasitələrində (avtobusda, minik və yük avtomobillərində, təkərli traktorda) dərman vasitələrinin saxlanması məqsəduvafiq hesab olunmur. Bunu nəzərə alaraq ilk tibbi yardım qutusunda yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım göstərilməsinə kifayət edə biləcək qədər və çeşiddə tibbi ləvazimatlar və dərman vasitələri nəzərdə tutulmalıdır. Sənəd səsə qoyularaq qəbul olunub.

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" (birinci oxunuş) Qanunda dəyişiklik edilməsinə dair məlumatı Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov təqdim edib. O bildirdi ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bələdiyyələrin yol verdiyi pozuntularla yanaşı, onları yarıdan səbəb və şəraitin aradan qaldırılmasını, bələdiyyə aktlarına 15 iş günü müddətində baxılmasını, inzibati nəzarət icraatı zamanı dövlət orqanları və qurumlarına sorğuların göndərilməsini və məlumatların alınmasını, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan apardığı araşdırma zamanı bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından yazılı məlumatlar və arayışlar almaq hüququnun verilməsini nəzərdə tutur. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraatının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaq. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

"Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi barədə məlumat verən Əli Hüseynli deyib ki, dəyişiklik qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə aparılıb. Bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən qurum ilin yekunu üzrə öz fəaliyyəti barədə hesabatı parlamentə təqdim edəcək. Sənəd səsvermə yolu ilə qəbul olunub.

Sonra Kamran Bayramov bildirdi ki, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunlara təklif olunan dəyişikliklər bələdiyyələr tərəfindən qəbul edilən qərarların surətlərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilməsi müddətinin 15 gün müddətindən 5 iş günü müddətinə qədər azaldılmasını nəzərdə tutur. Bu dəyişikliklərə əsasən bələdiyyə qə-

Milli Məclisin növbədənənar sessiyasının növbəti plenar iclası keçirilib

rarlarına bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən baxılması prosesinin operativliyi və səmərəsi artacaq. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Dövlət rüsumu haqqında", "Dövlət qulluğu haqqında", "Peşə təhsili haqqında", "Ümumi təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə sənədlərin təqdimatı zamanı qeyd edib ki, qanun layihələri "Təhsil haqqında", "Lisensiyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb. Sənəd səsə qoyularaq təsdiq olunub.

"İcra məmurları haqqında" Qanunda dəyişiklik edilməsi barədə

(birinci oxunuş) sənədi Əli Hüseynli təqdim edib. O diqqətə çatdırıb ki, 2017-ci il fevralın 10-da Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılıb və bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti təşkil etməkdir. Bu məqsədlə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi təklif olunur. Müvafiq dəyişiklik xidmət əməkdaşlarının maddi və sosial müdafiəsinin gücləndirilməsi, habelə xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İnzibati Xətalər Məcəlləsinə təklif olunan dəyişikliklər barədə isə Hüquq siyasəti və dövlət quru-

culuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirib ki, təklif olunan dəyişikliklər "Telekommunikasiya haqqında" Qanuna əsasən telekommunikasiya operatorları və provayderlər tərəfindən hüquq-mühafizə orqanlarının sorğularına cavabların gecikdirilməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə tətbiq ediləcək cərimələrin məbləğini və inzibati məsuliyyət növlərini özündə ehtiva edir.

Cəzaların icrası, Cinayət və İnzibati Xətalər məcəllələrinə edilən dəyişiklikləri şərh edən Kamal Cəfərov deyib ki, dəyişikliklər Prezident İlham Əliyevin penitensiar sahədə fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcrid etmədən alternativ cəzaların tətbiqinin genişləndirilməsi ilə bağlı 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası və Ədliyyə Nazirliyi-

nin Probasiya xidmətinin daha geniş tətbiqi məqsədilə aparılıb. Belə ki, bərəsində ictimai cəza və inzibati tənbeh qərarı çıxarılmış şəxslər də elektron nəzarət vasitəsi gəzdirecək. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Daha sonra Tahir Mirkişili "Telekommunikasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə sənədi (birinci oxunuş) təqdim edərək bildirib ki, qanunda "az" ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulub. Sənədə "az" ölkə kodlu yüksək səviyyəli domen zonasında onların qey-

diyyatı və texniki xidmət üzrə ödənişin hüquqi əsasının yaradılması, həmin ödənişin məbləğinin razılaşdırılacağı qurumun müəyyən-ləşdirilməsi ilə bağlı maddə əlavə edilib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) məlumat verib. Bildirib ki, sənədə təklif olunan dəyişikliklər "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunda dəyişiklik edilməsi barədə 27 iyun 2019-cu il tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Layihə tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydalarını və buna görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edəcək. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib. Bununla da Milli Məclisin

Rəşad Mahmudov: "Gələcəyimizə münasibətdə cəmiyyət olaraq məsuliyyətli olmalıyıq"

"Hələ də Azərbaycan cəmiyyətində həqiqətən koronavirusun olub-olmaması barədə suallara rast gəlirik". Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib. Rəşad Mahmudov deyib ki, cəmiyyətlərin



reaksiyaları xəstəliyə qarşı mübarizədə əsas rol oynayacaq: "Hər bir səhiyyə sisteminin bəlli

bir potensialı var. Biz gələcəyimizə münasibətdə cəmiyyət olaraq məsuliyyətli olmalıyıq. Bugünkü dünya bizə dikte edir ki, əlimizdə bu qədər məlumatlar olduğu bir vaxtda daha böyük təhlükələrə gedən yolda həmrəylik nümayiş etdirək. Bu mübarizədə uğur qazanmaq üçün dövlətin və hökumətin ortaya qoyduğu məsələlərə həssas yanaşmaq lazımdır.

DOST mərkəzlərində peşəyönümü məsləhət kabinetləri qurulacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST mərkəzlərində peşəyönümü məsləhət xidmətlərinin göstərilməsini də nəzərdə tutur. Bu məqsədlə həmin mərkəzlərdə xüsusi təchiz edilmiş peşəyönümü kabinetlərinin qurulması planlaşdırılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, peşəyönümü məsləhət xidmətləri aktiv məşğulluq tədbirlərindən biridir. Gənclər, işaxtaran və işsiz şəxslər peşəyönümü tədbirlərinə cəlb olunmaqla, əmək bazarının indiki vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, dövlət məşğulluq xidmətləri barədə məlumatlandırılır. Onlarla müsahibə və testlər keçirilməklə, təhsil və bacarıqlarına, şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisas seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş məsləhət xidmətləri göstərilir. Hazırda peşəyönümü xidmətləri nazirliyin məşğulluq orqanları tərəfindən təqdim edilir. Bu sahədə işlərin davamı ki-



mi, ötən il həmin orqanlar vasitəsilə 135 minə, bu ilin 5 ayında 37,6 minə yaxın şəxse peşəyönümü məsləhət xidməti göstərilib.

Xüsusi karantin rejimində jurnalistlər necə işləyəcək?

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra sahələr üzrə məhdudiyətlər tətbiq ediləcək. SİA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Qərarla xüsusi karantin rejimində Kütləvi İnformasiya Vasitələrinin (KİV) fəaliyyətinə icazə verilir. Qeyd edək ki, KİV nümayəndələri fəaliyyətinə icazə verilən digər sahələr kimi icazə.e-gov.az portalında qeydiyyatdan keçməlidir.



Şeyxülislam Allahşükür Paşazadənin ABŞ Prezidentinə məktubuna rəsmi cavab verilib



Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi Şeyxülislam Allahşükür Paşazadənin ABŞ Prezidenti Donald Trampa İranda koronavirus pandemiyasının və mövcud sanksiyaların yaratdığı humanitar problemlərlə bağlı ünvanladığı məktuba bu ölkənin Azərbaycandakı səfəri Örl Litzenberqer tərəfindən rəsmi cavab verilib.

QMI-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məktubda Qafqaz Müsəlmanları İdarəsi sədrinin məsələ ilə əlaqədar narahatlıq ifadə edilən mövqeyi dəyərləndirilib, Birləşmiş Ştatlar tərəfindən bu narahatlığın bölüşüldüyü bildirilib.

Məktubda Şeyxülislam Allahşükür Paşazadənin humanitar böhran dövründə insan həmrəyliyinə önəminin artdığına dair fikirləri ilə bağlı deyilir: "Biz İran xalqı üçün dünya ictimaiyyətinin narahatlığını bölüşürük. Prinsip olaraq sanksiya proqramlarımız İranla xoşniyyətli, humanitar sahə ilə bağlı ticarət, yardım və fəaliyyətləri hədəf almır və ya hansısa şəkildə məhdudlaşdırmır".

Məktubda, həmçinin Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ölkəmizi dəstəklədiyi və gələcəkdə də tərəfdaşlığın davam etdirilməsində maraqlı olduğu vurğulanıb.

“Ermənistan fundamental insan hüquqlarının ən kobud şəkildə pozulduğu ölkələrdən biridir”

Dünyaya ağılıq iddiasında olanların sözü ilə otub-durmayan, öz müstəqil inkişaf xətti ilə addımlayan ölkələrə münasibətdə hər zaman ikili, üçlü standartlar mövcud olub. Belə ölkələrə qarşı ədalətsiz, haqsız mövqe nümayiş etdirilib.

Bunu hər zaman müstəqil dövlətçilik və inkişaf xətti ilə addımlayan, qısa zaman kəsiyində dünyanın lider dövlətlərindən birinə çevrilən ölkəmizə qarşı münasibətdə açıq şəkildə görmüşük. Çox təəssüflər olsun ki, dünya birliyi, aparıcı beynəlxalq qurumlar, Qərb, Avropa təşkilatları tərəfindən bu münasibət bu gün də müxtəlif formalarda davam etməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamile Əliyeva söyləyib.

K.Əliyeva diqqətə çatdırıb ki, belə qüvvələr hər fürsətdə Azərbaycana ləkə, böhtan atmağa, onun imicinə, nüfuzuna kölgə salmağa çalışır və guya ölkəmizdə demokratiyanın, insan hüquqlarının pozulduğunu iddia edirlər. Lakin təxminən 30 ildir ən adi hüquqları belə pozulmuş, tapdanmış bir milyona yaxın azərbaycanlının, qaçqın və məcburi köçkünün hüquqları haqqında bir kəlmə də danışmır, bunu edən işğalçı və təcavüzkar Ermənistan “qaşın üstə gözün var” demirlər. Halbuki, bu, onların birbaşa borcu, vəzifəsi, işidir. Ancaq onlar hər zaman işğalçı və təcavüzkar Ermənistanın mövqeyindən çıxış edir, ona dəstək nümayiş etdirir və bununla da özlərinin əsl məhiyyətlərini açıb ortaya qoyurlar. “Özünü də görürsünüz ki, işğalçı və təcavüzkar ölkədə nələr yaşanır. Bir-birini əvəz edən hakimiyyət, hərbi xunta, cinayətkar rejimlər öz xalqlarının belə hüquqlarını hər gün pozmaqda, tapdalamaqdadırlar. Dəmək olar ki, hər gün Ermənistan insanlının hüquqları açıq-aşkar tapdalanır, onların fiziki məhvindən belə çekinilmir. “Demokrat” libasında “zühur” edən Nikol Paşinyan da demokratik dəyərlərin, insan hüquqlarının pozulması və tapdalanmasında özündən əvvəlkilərdən - hərbi canilərdən - köçürməyə, sarkıyanlardan heç nə ilə fərqlənmir, əksinə, öz antidemokratiklikləri, qəddarlığı ilə onlardan daha irəlində gedir”, - deyir K.Əliyeva vurğulayıb.

O, Paşinyanın hakimiyyətə



yətə gəldiyi gündən bütün siyasi rəqiblərinə qarşı repressiya, təqib siyasəti həyata keçirdiyini bildirib. Qeyd edib ki, işğalçı ölkənin baş naziri hətta onu hakimiyyətə gətirən, lakin son zamanlar bəzi məsələlərdə mövqeləri uzlaşmayan tərəfdaşlarını da eyni üsullarla siyasətdən təcrid etmək, təqib və təzyiq yolunu tutub. İyunun 16-da “Çiçəklənən Ermənistan” Partiyasının sədri, Ermənistan parlamentindəki “Sarıyan” fraksiyasının lideri, milyonçu Qaşik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. O, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilib və həbsi də istisna olunmur. Səbəb isə Sarukyanın məhz Paşinyanı tənqid etməsidir. Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin birbaşa siyasi təqib olduğunu sübut edir.

“Ümumiyyətlə, hazırda Ermənistan fundamental insan hüquqlarının ən kobud şəkildə pozulduğu ölkələrdən biridir. Bunu yerli hüquq müdafiəçiləri də öz hesabatlarında ətraflı şəkildə göstərir. Bəs, beynəlxalq hüquq müdafiə təşkilatları, Qərbin aparıcı qurumları necə? Əfsuslar olsun ki, adlarını çəkdiyim qurumlar da daxil olmaqla, digər beynəlxalq təşkilatlar, hüquq müdafiə təşkilatları Ermənistan baş verən hadisələrlə, repressiyalarla bağlı bir kəlmə də danışmırlar. Hər şeyi yənə görməzdən gəlir, özlərini karlığa, korluğa, lallığa vururlar, susurlar, heç bir münasibət bildirmirlər. Bəs, onların elan etdikləri, car çəkdikləri dəyərlər, insan hüquqlarının aliliyinin təmin edilməsi, demokratik azadlıqların qorunması harada qaldı? Niyə özlərinin elan etdikləri, ortaya qoyduqları dəyərlərinə qarşı bu qədər dəyərsiz və hörmətsiz mövqe nümayiş etdirirlər? Səbəb aydındır. Paşinyanı hakimiyyətə gətirən dairələr, Qərbdəki, Avropadakı mərkəzlər, güclər və onların təsirində olan həmin beynəlxalq qurumlar, “hüquq mü-

dafiəçiləri” hələ də Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdırlar. Onları öz maraqları düşündürür və bu səbəbdən də susurlar, münasibət bildirmirlər. Əslində isə qeyd etdiyimiz kimi, demokratik dəyərləri özü üçün əsas amil seçən beynəlxalq təşkilatlar Ermənistanın proseslərə nəinki çoxdan münasibət bildirməli idi, hətta bu ölkə rəsmiləri üçün sanksiya çağırışları etməli idilər, - deyir K.Əliyeva qeyd edib.

Deputat bildirib ki, Ermənistanın bu durum uzun müddət davam edə bilməz. İstər Paşinyan iqtidarını, istərsə də Ermənistan cəmiyyətini daha böyük fəlakətlər və sarsıntılar gözləyir. Bu, qaçılmazdır. Ermənistan cəmiyyətinin ancaq bir çıxış yolu var : şovinist, faşist ruhlu siyasətçilərdən birdəfəlik üz döndərmək, onları tarixin zibillanasına atmaq və Azərbaycanla normal qonşuluq, dinc yanaşı yaşamaq kursuna üstünlük vermək. Onların nicatı yalnız Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasından keçir və bunun üçün də Ermənistan qonşuları işğal altındakı ərazilərdən birdəfəlik çıxarılmalı, ədalətli sülhə razılıq verilməlidir. Başqa yol yoxdur.

“Avropa Birliyi Azərbaycan üçün əsas bazardır”

“Azərbaycan və Avropa Birliyi arasındakı əməkdaşlığın gücləndirilməsi ilə yanaşı eyni zamanda Azərbaycan Avropanın təhlükəsizliyinə töhfəsinin artmasına gətirib çıxaracaq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin iştirakı ilə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitindən danışarkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşdır və Azərbaycanın ümumi ticarət dövriyyəsinin 40 faizindən çoxu Avropa İttifaqının payına düşür: “Azərbaycan ixracatının təxminən yarısı, məhz, Avropa Birliyinə yönəlib. Eyni zamanda təbii ki, Azərbaycan Avropa Birliyi ilə tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən əməkdaşlıqda mühüm iqtisadi inteqrasiya və standartların uyğunlaşdırılması əsas istiqamətdir. Həmin istiqamətdə də Azərbaycan Şərq Tərəfdaşlıq proqramı çərçivəsində Avropa Birliyi ilə məhz standartların tətbiqi edilməsi sahəsində əməkdaşlığı davam etdirir. Eyni zamanda, təbii ki, Avropa Birliyi Azərbaycan üçün əsas yeni bazardır. Avropa Birliyi 500 milyondan artıq istehlakçısı olan bir bazardır və Azərbaycan məhsullarının Avropa Birliyi bazarına daxil olması əsas prioritetlərdən biridir. Rəqabətli bazardır, rentabellidir və xüsusilə də qeyri-neft sektorunda çalışan sahibkarlar üçün gəlir əldə etmək imkanları daha genişdir”.



Millət vəkili bildirib ki, Azərbaycan eyni zamanda Avropa Birliyinin enerji təhlükəsizliyinə də töhfə verən ölkədir: “Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi Avropanın, xüsusilə də Cənubi Avropanın enerji təhlükəsizliyinə birbaşa töhfə verəcək. Bu il ərzində məhz TAP-ın tikintisinin tamamlanması və artıq mavi qazın son olaraq İtaliya bazarına çıxarılaacağı gözlənilir. Bu da nəticə etibarilə imkan verəcək ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni alternativ mənbə rolunu oynasın. Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti illik olaraq 31,5 milyard kubmetrdir. Birinci mərhələdə Avropa-ya 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Nəticə etibarilə Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın gücləndirilməsi ilə yanaşı eyni zamanda Azərbaycan Avropanın təhlükəsizliyinə töhfəsinin artmasına gətirib çıxaracaq. Bu isə ondan xəbər verir ki, tərəflər arasında əməkdaşlıq stratejidir, eyni zamanda tərəflərin müstəqil mövqeyinin qorunması kontekstindən inkişaf etdirilir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi Azərbaycan müstəqil şəkildə xarici siyasətini qurur. Eyni zamanda xarici iqtisadi siyasətinin qurulmasında da Azərbaycan müstəqil mövqe nümayiş etdirir. Təbii ki, bu ondan xəbər verir ki, Azərbaycan müstəqil mövqeyini qorumaqla növbəti mərhələdə də starajı olaraq Avropa Birliyi ilə əməkdaşlığının dərinləşməsinə həyata keçirəcək”.

Nigar Məmmədova

Baş epidemioloq: Sərt karantin rejiminin yenidən tətbiqi vətəndaşların sağlamlığı üçündür



Karantin rejiminin şərtləri yüngülləşdirildikdən sonra sanki vətəndaşlar arasında pandemiyanın aradan qalxması ilə bağlı arxayınçılıq yarandı. Diqqətsizlik, gigiyenik qaydalara əməl etməmək, sosial məsafəni qorunmadan kütləvi toplanmaq nəticəsində virus yenidən yayılmağa başladı.

Bununla da əvvəlcə həftəsonları bir sıra şəhər və rayonlarda sərt karantin rejimi tətbiqi olundu. Sonra isə virusun daha çox yayıldığı ərazilərdə iki həftəlik - iyunun 21-dən iyulun 5-dək ciddi karantin rejiminin tətbiqi edilməsi qərara alındı. Vətəndaşlar

bilməlidirlər ki, məhdudiyyətlərin yenidən tətbiqi onların xeyrinədir və əhalinin sağlamlığının mühafizəsi məqsədini daşıyır.

Xezerxeber.az xəbər verir ki, bunu respublikanın baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev deyib.

Pandemiyaya qarşı ölkə ərazisində əks-epidemik tədbirlərin ardıcıl davam etdirildiyini diqqətə çatdıran professor koronavirusdan qorunmaq üçün əhalini bir daha gigiyenik normalara riayət etməyə səsəyib. O, hər kəsin sağlamlığının öz əlində olduğunu bildirərək tibbi maskadan istifadə etməyi, bu zaman mütləq ağız və burun boşluğunu örtməyi, sosial məsafəni saxlamağı, kütləvi tədbirlərdə iştirak etməməyi məsləhət görür: “İnsanlar özü-özlərinin həkimi olmalıdırlar, lakin bu, o demək deyil ki, onlar özbaşına dərman preparatı qəbul etməlidirlər. Yəni, vətəndaşlar gigiyenik normalara əməl etməli, özlərini, ətraflarını, yaxınlarını düşünərək maksimum dərəcədə diqqətli olmalıdırlar. Kiminsə səhəti ilə bağlı şikayəti olduqda mütləq həkimə müraciət edib, onun müayinəsindən keçib, məsləhət gördüyü dərmanları qəbul etməlidir”.

O həmçinin deyib: “Bu ilin yanvarından dünyada koronavirus yayıldığı

vaxtdan etibarən ölkəmizdə qabaqlayıcı tədbirlər görüldü. Bunun da nəticəsində virusa yoluxanların sayı az oldu və ölkə ərazisində epidemioloji cəhətdən sabitlik yarandı. Prezident İlham Əliyev pandemiya ilə mübarizə aparmaqda səlahiyyətli olan bütün dövlət qurumlarına xüsusi göstəriş və tapşırıqlarını verdi. Respublikanın hər yerində COVID-19-a qarşı görülən əks-epidemik tədbirlərin nəticəsində ölkə ərazisində vəziyyət epidemioloji həddi keçmədi.

Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanda pandemiya qarşı mübarizənin genişmiqyaslı və hərtərəfli aparıldığını təqdir edir. Azərbaycanın təcrübəsi digər ölkələrə nümunə kimi göstərilir. Bu mübarizədə ölkəmizdə fəaliyyət göstərən müvafiq dövlət qurumlarının xidmətlərinin böyük rolu var. Təbii ki, ən böyük məsuliyyət həkimlərin üzərinə düşür. Ölkə rəhbərliyinin birbaşa nəzarəti və Azərbaycan səhiyyəsinin geniş imkanları ilə həkimlərimiz pandemiya ilə mübarizədən alnacaq, üzuağ çıxırlar. Sevincdir ki, həmkarlarımız bu mübarizədə bilik və bacarıqlarını hərtərəfli nümayiş etdirirlər. Bu qədər əziyyətin hədəf olmaması üçün vətəndaşların məsuliyyətli davranışı, tövsiyələrə riayət etməsi vacibdir”.

Azərbaycanda əhəlinin 57,6 faizi koronavirusun ikinci dalğasından qorxur



Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün respondentlər arasında sorğu keçirib və tədqiqat əsasında insanların müxtəlif qorxuları öyrənilib. STM-dən SİA-ya bildirilib ki, qorxu məfhumu bir çox respondentlər üçün hadisənin baş vermə ehtimalı ilə eynidir. Belə ki, bəzi respondentlər üçün qorxu baş verəcək hadisənin fəsadlarını düşünməkdən yaranır. Bəziləri üçün isə hadisənin baş vermə ehtimalının az və ya çox olmasından asılı olaraq qorxu hissi dəyişir. Tədqiqatın sorğusunda Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Qarabağ, Mərkəzi Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 1212 respondentin rəyini öyrənib. Naxçıvan Muxtar Respublikası və işğal altında olan regionlar sorğuda əhatə olunmayıb.

Tədqiqatın metodoloji prinsiplərində tədqiqat əraziləri, respondentlərin seçimi, tədqiqat metodları, sorğu anketinin quruluşu, sahə işi, sorğunun aparılması üsulu, etik prinsiplər, təlimat, məlumatların işlənməsi və təhlili qaydalarına uyğun riayət edilib. "Qorxu İndeksi"nin icmalında qeyd olunub ki, anketdə soruşulan sual tiplərinin eyni olması nəticələrin qarşılıqlı müqayisəsinə imkan verdiyindən, nəticələrin ifadəsində orta ədəddən istifadə edilib. Orta ədəd dəyəri 1 və 5 arası olub, daha yüksək ədəd daha çox qorxunu bildirir. İndeksin hazırlanmasında sosial-demoqrafik nəticələrin təhlilərinə görə, Seçmənin 51.9%-i kişi, 48.1%-i qadınlardan ibarət olub. Rəyi soruşulanların 31.7%-i 18-33 yaş, 34.5%-i 34-49 yaş və 27.3%-i 50-65 yaş aralıklarında olub. Əhəlinin qorxularını məzmununa görə qruplaşdıraraq, soruşulan suallar vətəndaşın sağlamlığı, maddi vəziyyəti, gözlənilməz bədbəxt hadisəyə məruz qalmaq və digər məsələlərlə bağlı olub.

Ən geniş yayılmış iki qorxu mövcuddur - ailə üzvlərinin xəstələnməsi və keyfiyyətsiz ərzaqların istehlakı nəticəsində sağlamlıqlarına dəyə biləcək ziyanı görə mövcud olan qorxu. Hər iki hadisədən əhəlinin 70%-dən çoxu bu və ya digər dərəcədə qorxur. Respondentlə ailə üzvlərinin xəstələnməsindən (72%) daha çox qorxur, nəinki özlərinin xəstələnməsindən (46%). Bu nəticəni belə izah edə bilərik ki, sorğuda əsasən gəncələr və orta yaş qrupuna aid insanlar iştirak edib və böyük ehtimalla ailələrində daha yaşlı insanların olması respondentlərdə ailə üzvlərinin xəstələnməyinə dair qorxunun mövcudluğuna səbəbdir. Maraqlıdır ki, daha aşağı yaşlı insanlar özlərinin xəstələnməyindən daha çox qorxurlar (F(5)=3.47, p<0.01).

Başqa sözlə, yaşlı insanlar xəstələnməkdən daha az qorxur. Qadınlarda xəstələnməklə bağlı qorxu səviyyəsi kişilərə nisbətə daha yüksəkdir (t(1191)=4.634, p<0.01, orta ədəd dəyərləri - 2.38 - qadın və 2.05 - kişi).

Diqqət çəkən məqam odur ki, respondentlərin yarısı (51.6%) COVID-19-a yoluxmaqdan heç qorxmur. Müqayisə üçün deyək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2020-ci ilin mart ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, əhəlinin 44.9%-i COVID-19-a yoluxmaqdan heç qorxmıdığı halda, 27.5%-in qorxu dərəcəsi az olub. Beləliklə, qorxmayanların səviyyəsində müəyyən artımın olduğunu müşahidə edə bilərik. Lakin çox qorxanların göstəricisində 10% azalma baş verib. Demografik göstəricilərdən yalnız gender amili COVID-19-a yoluxmaq qorxusu ilə korrelyasiya təşkil edir. Belə ki, qadınlarda qorxu səviyyəsi kişilərə nisbətə daha yüksəkdir ((t(1193)=3.226, p<0.01, orta ədəd dəyərləri - 2.14 - qadın və 1.92 - kişi). Qorxunun azalmasının əsas səbəbi mövcud şəraitə alışmaqdır.

COVID-19 pandemiya-sına yoluxmaqdan qorxanlarla yanaşı, pandemiyanın ikinci dalğasının baş verə biləcəyindən qorxanlar da o qədər çox deyil. Belə ki, pandemiyanın ikinci dalğasından çox qorxanlarla, heç qorxmayanların faiz nisbəti bərabərdir (müvafiq olaraq "çox qorxuram" deyənlər 35.2%, "heç qorxmuram" deyənlər 35.3%). Ümumilikdə respondentlərin 57,6%-i ikinci dalğanın baş verməsindən qorxdığı halda, 38,5%-i qorxmur.

STM digər qorxular sırasında qəzaya düşmək və cinayət xarakterli təhdidlərə məruz qalmaq qorxusu, cinayət xarakterli təhdidlərdən qorxu, təbiət hadisələrinin baş verməsindən qorxu kimi tendensiyaları da araşdırıb.

Məlahət İbrahimqızı: "İşğalçı Ermənistanda vəziyyət nəzarətdən çıxıb"

"Artıq 6 aydır ki, bütün dünya global koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparır. Virus 2019-cu ilin son ayında elan olunduğu gündən etibarən Azərbaycan Prezidenti ölkədə bir sıra önləyici tədbirlərin görülməsi ilə bağlı ciddi tapşırıqlar vermişdi. Danılmaz faktdır ki, bir sıra inkişaf etmiş ölkələrdə ərzaq, dərman, qoruyucu və dezinfeksiyaedici məhsulların qıtlığı yaşanarkən, bizim ölkəmizdə bu problem yaşanmadı. Amma gəlin görək, qonşu və təcavüzkar Ermənistanda vəziyyət necədir? Bu sualın bir cavabı var: çox acınacaqlı və xaotik. İşğalçı ölkədə vəziyyət tamamilə nəzarətdən çıxıb. Bu acınacaqlı vəziyyət Ermənistanın işğalçı siyasətinin nəticəsidir". SİA-nın verdiyi məlumata görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.



xanların 5 faizi xəstəliyi ağır keçirir və təbii ki, səhiyyə bu qədər insana xidmət edə bilmir. Təsədüfi deyil ki, Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı son günlərdə KİV-də Nikol Paşinyan hədəf olaraq seçilib və onun məsuliyyət daşdığı bildirilir. Bu xəbərlərdə əsasən pandemiyanın ilk ayında Paşinyanın məsələyə münasibəti xüsusi tənqid olunur. Qeyd edilir ki, Ermənistan müstəqilliyini elan edəndən bu günə qədər bütün demokratiya çağırışlarına baxmayaraq, qərarları bir nəfər - prezident, indi isə baş nazir Paşinyan verir, kollektiv qərar vermə mexanizmi ölkədə heç bir zaman olmayıb. Böyük bir ehtimalla yaxın gələcəkdə Paşinyan siyasi məsuliyyəti baş nazirin müavini Tigran Avinyana və səhiyyə naziri Arsen Torosyana yükləyəcək. Mart və aprel aylarında qonşu ölkələr pandemiya qarşı tədbirlər alarkən Paşinyanın başı siyasi rəqibi Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı vəzifəsindən uzaqlaşdırmaq üçün konstitusiya referendumu keçirməyə qarışmışdı. Paşinyan koronavirusa qarşı "Koronavirus kimin itidir?", "Maska taxmağa ehtiyac yoxdur" kimi məsuliyyətsiz ifadələrdən istifadə edirdi".

M.İbrahimqızı bildirib ki, bu ölkədəki mövcud vəziyyəti Azərbaycanla müqayisə edəndə görürük ki, əhalisi 10 milyon 140 min nəfər olan Azərbaycanda yeni növ koronavirusa yoluxma sayı 10 min 991 nəfərdirsə, əhalisi cəmi 2 milyon 961 min nəfərdən ibarət olan Ermənistanda bu göstərici 18 min 33 nəfərə çatıb. Hazırda Azərbaycanda virusa yoluxma ilə əlaqədar müalicə alanların sayı 4 min 783 nəfərdirsə, Ermənistanda 8 min 52 nəfər müalicə olunur. Bu siyahını kifayət qədər artırmaq mümkündür. Təkcə onu demək kifayət edir ki, hazırda Azərbaycanda 570 xəstəxana (44 min 45 ədəd çarpayı), Ermənistanda isə 130 xəstəxana (12153 ədəd çarpayı) var.

M.İbrahimqızı diqqətə çatdırıb ki, Ermənistan bu günə qədər pandemiya ilə mübarizə çərçivəsində heç bir ölkəyə yardım etməyib. Azərbaycan isə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edib. Bundan başqa, 30-a yaxın ölkəyə humanitar dəstək göstərilib. Bu ölkələrin arasında İran, Çin, İtaliya, Macarıstan, Özbəkistan, Bosniya və Herseqovina, Xorvatiya, Qırğızıstan, Pakistan, Moldova da var. Bu faktın özü Ermənistanın xarici yardıma möhtac ölkə olduğunu və beynəlxalq aləmdə də belə qəbul edildiyini ortaya qoyur. Bir maraqlı məqam da diqqət çəkir. Pandemiya dövründə Azərbaycanda abonentlərin elektrik və qazının kəsilməsi halı qeydə alınmayıb. Amma Ermənistanda 4300 abonentin elektrik enerjisi, 736 abonentin təbii qazı kəsilib.

Deputat pandemiya dövründə Ermənistanı yaranmış acınacaqlı vəziyyətin ölkənin baş naziri Nikol Paşinyanın ərəşsəz rəhbərliyinin nəticəsi kimi qiymətləndirib: "Ermənistanda hər gün koronavirusa yoluxma sayı 500-700 nəfər arasındadır. Yolu-

Deputat diqqətə çatdırıb ki, Ermənistan koronavirus pandemiyasının geniş yayıldığı dövrdə tətbiq edilən məhdudiyətlərə görə ölkə iqtisadiyyatının iflic vəziyyətinə düşəcəyi ehtimalı daha da artır və ekspertlər bu barədə fikirlərini bildirirlər. Ermənistanın sabiq iqtisadiyyat naziri Armen Yeğizaryan hesab edir ki, artıq ölkədə koronavirusa yoluxanların sayı o qədər artıb ki, alınan karantin tədbirləri belə arzu edilən nəticəni verməyəcək. Son aylarda hökumətin tətbiq etdiyi antiböhran proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermir, onların sosial-iqtisadi problemlərini həll etmir.

M.İbrahimqızı qeyd edib ki, küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bellidir. Ermənistanda antisorosçuların həbsi dediklərimizin bariz nümunəsidir. Azərbaycanafobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluqlara, bu qanunsuzluğa həyata keçirən hakimiyyət nümayəndələrinə qarşı bir dəfə də olsun hansısa ittiham səsəndirməyiblər. Bu da görünür, bizi istəməyən qüvvələrin "demokratiyası" və "fəlsəfəsidir". yap.org.az

Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib

Ötən həftə tətbiq edilən sət karantin günlərinə görə torpaq yollarla Bakıdan rayona, rayondan Bakıya gedib-gələn sürücülər cərimələnib. SİA-nın məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, həmin ərazidən gizli yolla rayonlara gedən 1000-ə yaxın sürücü məsuliyyətə cəlb olunub: "Bu şəxslər Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan və rayonlara getmək icazəsi olmayanlardır. İcazəsi olan və sıxlığa görə torpaq yolla rayona gedib-gələn isə məsuliyyətə cəlb olunmayacaqlar". K.Əliyev qeyd edib ki, həmçinin torpaq yolla rayona getmək istəyərkən əmrə tabe olmayıb polisə müqavimət göstərən 3 sürücü barəsində inzibati həbs qərarı çıxarılıb.



DOST mərkəzlərində peşəyönümü məsləhət kabinetləri qurulacaq

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi DOST mərkəzlərində peşəyönümü məsləhət xidmətlərinin göstərilməsini də nəzərdə tutur. Bu məqsədlə həmin mərkəzlərdə xüsusi təchiz edilmiş peşəyönümü kabinetlərinin qurulması planlaşdırılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, peşəyönümü məsləhət xidmətləri aktiv məşğulluq tədbirlərindən biridir. Gənclər, işaxtaran və işsiz şəxslər peşəyönümü tədbirlərinə cəlb olunmaqla, əmək bazarının indiki vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, dövlət məşğulluq xidmətləri barədə məlumatlandırılır. Onlarla müsahibə və testlər keçirilməklə, təhsil və bacarıqlarına, şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisas seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş məsləhət xidmətləri göstərilir. Hazırda peşəyönümü xidmətləri nazirliyin məşğulluq orqanları tərəfindən təqdim edilir. Bu sahədə işlərin davamı kimi, ötən il həmin orqanlar vasitəsilə 135 minə, bu ilin 5 ayında 37,6 minə yaxın şəxs peşəyönümü məsləhət xidməti göstərilib.

Bəşəriyyətin 1 faizi didərgindir

BMT-nin Qaçqın Agentliyinin “Global tendensiyalar” adlı hesabatında deyilir

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK bu gün dünyaya ölkələrinə müraciət edir ki, milyonlarla qaçqın üçün və münafiqələr, təqiblər və ya ictimai asayışı ciddi şəkildə pozan hadisələr səbəbindən didərgin düşmüş digər insanlar üçün yaşayış yeri tapılmasında daha çox say göstərsinlər. SİA-nın verdiyi məlumata görə, BMT QAK-ın xarici əlaqələr üzrə müşavirliyindən bu gün açıqlanan hesabatda göstərir ki, hazırda zorla didərgin salınma halları bəşəriyyətin 1 faizdən artıq hissəsini (hər 97 nəfərdən birini) əhatə edir və evlərini tərk edənlərin getdikcə daha az qismi evlərinə qayıda bilir.

20 iyun Ümumdünya Qaçqınlar Günündən iki gün öncə açıqlanan BMT QAK-ın “Global tendensiyalar” adlı illik hesabatı göstərir ki, 2019-cu ilin sonunadək misli görünməmiş sayda - 79,5 milyon insan didərgin düşüb. BMT QAK heç vaxt belə yüksək rəqəmin şahidi olmayıb.

Hesabatda həmçinin qeyd edilir ki, acınacaqlı taleələrinə tezliklə son qoyulacağı ümidi ilə yaşayan qaçqınların qayıdış perspektivləri azalmışdır. 1990-cı illərdə hər il orta hesabla 1,5 milyon qaçqın evinə qayıda bilirdi. Son onillikdə bu rəqəm təxminən 390 minə enmişdir, bu isə o deməkdir ki, bu gün didərginlik hallarının artımı qayıdışların sayını xeyli üstələyir.

“Biz dəyişən reallığın şahidiyik, belə ki, bu gün zorla didərgin salınma halları nəinki geniş yayılıb, həm də sadəcə olaraq artıq qısamüddətli və müvəqqəti hal deyil”, - deyərək BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib. “İnsanlar evlərinə qayıtmaq

şanslarının və ya olduqları yerdə gələcəklərini qurmaq ümidlərinin olmadığı didərginlik durumunda uzun illər yaşaya bilməzlər. Yurdlarını tərk edənlərə münasibətdə bizim tamamilə yeni və daha genişqəbli yanaşmamıza və eyni zamanda illərlə davam edən və bu cür geniş iztirabların kökündə duran münafiqələrin həllində daha çox qətiyyətlik göstərməyimizə ehtiyac var”.

BMT QAK-ın “Global tendensiyalar” adlı hesabatı göstərir ki, ötən ilin sonunadək didərgin düşmüş 79,5 milyon nəfərdən 45,7 milyonu öz ölkələri daxilində başqa ərazilərə köçənlər olub. Qalanları isə başqa ölkələrə köç edənlərdir, onlardan 4,2 milyonu sığınacaq üçün müraciətlərinin nəticəsini gözləyirlər, 29,6 milyonu isə qaçqınlar (26 milyon nəfər) və ölkəsindən zorla didərgin salınan digərlərdir.

2018-ci ilin sonundakı 70,8 milyon rəqəmindən sonrakı illik artım iki əsas amilin nəticəsidir. Birinci amil 2019-cu ildəki yeni narahatedici didərginlik hallarıdır ki, bunlar da xüsusən Konqo Demokratik Respublikasında, həmçinin Sahel vilayətində, Yəmənə və Suriyada baş verib. Sonuncu münafiqə hazırda doqquzuncu ilinə daxil olub və 13,2 milyon qaçqın, sığınacaq axtaran və məcburi köçkün insanların yaranmasına səbəb olub ki, bu da dünyada didərgin insanların ümumi sayının altıda birini təşkil edir.

İkinci amilə ən yaxşı nümunə ölkə xaricindəki venesuelalıların vəziyyətidir. Belə ki, onların çoxu qaçqın və ya sığınacaq axtaran şəxs kimi qanuni qeydiyyatdan keçməyiblər, amma onların himayəsi üçün tədbirlərin görülməsi tələb olunur.



Bütün bu rəqəmlərin arxasında çoxlu sayda insanların şəxsi böhran vəziyyətində olması dayanır. Didərginlərin arasında çoxlu uşaqlar (təxminən 30-34 milyon nəfər, onların arasında da on minlərlə müşayiət olunmayanlar) vardır ki, onların da sayı, məsələn, bütövlükdə Avstraliya, Danimarka və Monqolustan əhalisinin sayından çoxdur. Eyni zamanda, bu insanlar arasında yaş 60 və daha yuxarı olan insanların (4%) faiz nisbəti dünyanın bu yaşda olan əhalisinin faiz nisbətindən (12%) xeyli aşağıdır - bu statistika onların ölçüyəgəlməz kədərindən, ümitsizliyindən, qurban durumundan və sevdikləri insanlardan ayrı düşmələrindən xəbər verir.

Zorla didərgin salınma barədə bilməli olduğunuz 9 məlumat:

- Son onillikdə ən azı 100 milyon insan öz ölkələrinin daxilində və ya xaricində sığınacaq axtarmaq üçün evlərini tərk etməyə məcbur olublar. Bu, dünyada əhalisinin sayına görə 14-cü ölkə olan Misirin əhalisinin ümumi sayından çoxdur.

- Zorla didərgin salınma halları 2010-cu ildən bəri iki dəfə artıb

(o vaxt didərginlər 41 milyon nəfər idi, indi isə 79,5 milyon nəfərdir).

- Dünyadakı didərgin insanların 80 faizi kəskin ərzaq çatışmazlığının və yetərincə qidalanmama hallarının olduğu ölkələrdə və ya ərazilərdədir - onların çoxu əlverişsiz iqlim və təbii fəlakət riski ilə üzləşən ölkələrdir.

- Dünyada qaçqınların dördü üçündən çoxu (77%) uzunmüddətli didərginlik durumundadırlar - məsələn, Əfqanıstanda bu cür durum hazırda beşinci onilliyinə daxil olub.

- Hər 10 qaçqının səkkizindən çoxu (85%) inkişaf etməkdə olan ölkələrdədir, adətən bu ölkələr onların tərk etdiyi ölkələrin qonşuluğunda yerləşir.

- Öz ölkələrinin sərhədlərini keçmiş insanların üçdə ikisi beş ölkədəndir: Suriya, Venesuela, Əfqanıstan, Cənubi Sudan və Myanmar.

- “Global tendensiyalar” hesabatı köçkün və qaçqın əhalinin bütün əsas kateqoriyalarını əhatə edir, buraya həmçinin Birləşmiş Millətlər Təşkilatının Fələstinli qaçqınlara yardım və işlərin təşki-

li üzrə agentliyinin himayəsi altında olan 5,6 milyon fələstinli qaçqın daxildir.

- Şəhər və qəsəbələrdə didərginlik halları geniş yayılıb. Ölkə daxilində köçkün düşmüş insanların üçdə ikisi, əldə olan məlumatlara görə, 2019-cu ildə şəhərlərdə və ya şəhər tipli yaşayış məntəqələrində olanlardır.

- 2030-cu il üçün dayanıqlı inkişaf gündəliyinə daxil edilmiş “heç kəs diqqətdən kənar qalmamalıdır” öhdəliyi, BMT-nin Statistika Komissiyasının bu ilin martında təsdiq etdiyi qaçqınlar üzrə yeni indikator sayəsində, hazırda birmənalı olaraq qaçqınları əhatə edir.

Qeyd: BMT QAK-ın “Global tendensiyalar” hesabatı illik “Global hesabat” ilə paralel olaraq açıqlanır, həmin hesabatda evlərini tərk etməyə məcbur olmuş bütün insanların, eləcə də dünya ölkələrində vətəndaşlığı olmayan şəxslər kimi müəyyən edilən insanların tələbatlarını təmin etmək üçün BMT QAK tərəfindən görülən tədbirlər barədə məlumat verilir.

“Hraparak” nəşri: Erməni deputatların evlərində və ofislərində axtarışlar aparılıb

Milli Təhlükəsizlik Xidməti günü ərəfəsində Gümrüdə, “Çiçəklənən Ermənistan” partiyasından olan parlament üzvləri Vardevan Qriqoryan və Vardan Qukasyanın ev və ofislərində axtarışlar aparılıb. Axtarış zamanı 2017-ci ildə seçicilərin rüşvət müqabilində ələ alınması iddiasında dəlillər axtarılıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

“Noutbukumu və nəvələrimin telefonlarını, 2 telefonumu götürdülər. Oğluma dedilər ki, bəzi siyahılar axtarırlar. Ancaq heç olmasa məni axtarmamalı idilər. 1990-cı ildə Ali Şuraya seçkilərdə qalib gəldim.



2016-cı ildə bələdiyyə seçkilərində 11 min səs aldım. Yalnız son seçkilərdə 3 min səs topladım və bunun səbəbini yəqin ki, hamı bilir”, deyərək Vardevan Qriqoryan bildirib.

Ermənistanda koronavirusa yoluxanların sayı 19 mini ötdü

Ermənistanda daha 665 nəfərdə koronavirus aşkarlanıb. Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununlada Ermənistanda virusa yoluxanların sayı 19 157-yə yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiya ölənələrin sayı daha 10 nəfər artaraq 319-a çatıb. İndiyədək 8 266 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 462 aktiv koronavirus xəstəsi var. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Füzulidə ölümlə nəticələnən yol qəzası olub

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirlər ki, Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində rayon sakinləri R.Ağayevin və T.Hacıyevin idarə etdikləri, müvafiq olaraq “VAZ-21011” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə R.Ağayevin sənişini Rüstəm Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər iki sənişini, habelə T.Hacıyev və üç sənişini xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Paşinyanın “status-kvon” oyunu

Ermənistan cəmiyyətinin isə müqavimət imkanları getdikcə tükənir

Bəli, bu faktordur. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdə davam etməsinin əsas səbəblərindən birinin işğalçı ölkənin beynəlxalq hüquq normalarına hörmətsizliyidir, digər tərəfdən dünya birliyinin bu ədalətsizliyə seyirçi mövqe nümayiş etdirməsi, ikili standartları və siyasi riyakarlığıdır. Bu vaxta qədər Ermənistan qarşı hər hansı bir sanksiyanın tətbiq edilməməsi, BMT Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi 4 qətnamənin hələ də kağız üzərində qalması, münaqişənin nizamlanmasında vasitəçiliyi öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi Ermənistanı daha da azğınlaşdırıb.



edərək, xalqın aqibətini taleyin ümidinə buraxır. Təsadüfi deyil ki, Ermənistanda infeksiyanın yayılması Gürcüstanla müqayisədə bir neçə dəfə çoxdur. Gürcüstanda yoluxmuş insanların sayı 600-dən bir qədər artıq, Ermənistanda isə bu rəqəm 3 mindən çoxdur. Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 nəfərə çatır, Ermənistanda 40 nəfərə yaxınlaşır. Son günlər Gürcüstanda gündəlik 7-8 yeni yoluxma hal qeydə alınıb, Ermənistandakı yeni yoluxma sayı ən azı 110-120-yə çatır.

Ermənistanın çıxış



melumdur, çünki həqiqəti bilir: “Paşinyanın nə siyasi, nə iqtisadi sahədə savadı sıfırırsa, Azərbaycan Prezidenti İlham Əliyev kimi bir dahi diplomata üz-üzə gəlməsi gülüş doğurub. Elə keçirilən görüşlərdə də Prezident İlham Əliyev Qarabağ müzakirələrində də konkret faktlarla Paşinyanı darmadağın edib. Və dünya ictimaiyyəti dəfələrlə Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu şahididir. Paşinyan isə artıq son günlərini yaşayır, erməni xalqı onu gəldiyi yere də tez bir zamanda atacaq”.



Politoloqların sözlərinə görə, xalqın sabaha ümid bəsləyərək baş nazir kürsüsündə əyləşdiriyi Nikol Paşinyan da “erməni xəstəliyindən” yaxa qurtara bilməyəcək. N.Paşinyanın köhnə iqtidarın buraxdığı səhvlərdən nəticə çıxarmağa marağ göstərməməsi, xalqın düşdüyü ağır, dəhşətli vəziyyətdən xilasına heç bir cəhd etməməsi son günlər baş verənlərdən açıq-aydın nəzərə çarpir. Və küçədə hakimiyyətə gələn bu “küçə qəhrəmanı” utanıb-qızarmadan, həyasızcasına bildirir ki, onun hüquqi və mənəvi baxımdan Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa heç bir haqqı yoxdur. Əsas arqument kimi isə “DQR”-in müstəqil ölkə” olduğunu, indiki vəzifəyə seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiklərini xatırladır.

O zaman belə bir sual yaranır: “DQR”, doğrudan da, müstəqil ölkədirsə, o zaman Ermənistanın hərbi hissələri hansı əsasla Dağlıq Qarabağda yerləşdirilib, hansı əsasla Ermənistan vətəndaşları bu ərazidə hərbi xidmət keçirlər?

Çünki, iki ilə yaxın bir müddətdə Paşinyan xalqa verdiyi vədlərin heç birinə əməl etməyib və Paşinyan dediklərinin məntiqsiz olmasını özü də yaxşı anlayır. Və onu da anlayır ki, çox keçməyəcək ki, yürütdüyü bu siyasətlə də uçurum qarşısında olan Ermənistan tezliklə dərənin dibinə yuvarlanacaq. Hadisələrin gedişi də bunu aydın göstərir. Bu məqamda bir el məsələni xatırlatmaq istərdim. İtə deyirlər ki, niyə quyruğunu bulayırsan, qayıdır ki, qorxuram, bəs niyə hürürsən, onda da cavab verir ki, qorxuduram.

Bəli, Paşinyan indi qorxudur, amma yaxşı bilir ki, bu hədənin real əsası yoxdur. Çünki Ermənistan bir dövlət olaraq iflas həddindədir, sosial-iqtisadi, siyasi böhran şəraitində boğulur, əhali aclıq və səfalət içərisində yaşayır, cəmiyyətin müqavimət imkanları getdikcə tükənir.



kənir.

Azərbaycanın isə artan hərbi-siyasi gücü, qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi yaradıb, hərbi-siyasi və iqtisadi güc balansını tamamilə ölkəmizin xeyrinə dəyişib. Bu isə Qarabağ probleminin həllində şərtləri məhz Azərbaycanın diklə etməsinə gətirib çıxarıb. Belə bir şəraitdə isə işğalçı dövlət Azərbaycan torpaqlarını uzun müddət tapdaq altında saxlaya bilməz. Digər tərəfdən də, BMT və digər beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Erməni publisist: “Paşinyan Ermənistanda yalan danışmağı səliss bacarır”

Erməni publisist Vahan İşxanyan Paşinyanın Ermənistanda yalan danışmağı səliss bacardığını deyərək, Azərbaycan Prezidenti İlham Əliyev qarşısında dəfələrlə həqiqəti hiqqanaraq da söyləyə bilməsini Nikola xatırladaraq bildirib ki, hər zaman yalan danışdığı

Paşinyan səhvlərini etiraf etməyə başlayıb

Erməni mediası yazır ki, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu iki ildən artıq bir müddətdə ilk dəfədir ki, buraxılan səhvlərdən bəhs etməyə başlayıb. Koronavirus pandemiyasının öhdəsindən gəlməkdə çətinlik çəkdiqlərini etiraf edən baş nazir komendatura tərəfindən tətbiq edilən məhdudiyətlərin lazımı şəkildə icra olunmadığını vurğulayıb. “Ümid edirəm ki, biz buraxdığımız səhvlərdən nəticə çıxaracağıq və tətbiq etdiyimiz qaydalara sərt əməl olunacaq”, - deyərək “News.am” baş nazirin fikirlərini sitat kimi verib. Sayt yazır ki, “baş nazir ilk dəfədir ki, buraxılan səhvlərdən bəhs edib”. Baş nazir ardınca bu və digər məsələlərlə bağlı Ermənistanın polis rəisi ilə görüşüb müzakirə aparacağını da deyib: “Biz vəd etdiyimiz kimi, heç bir informasiyanı gizlətməyəcəyik. İndi belə şübhələr var ki, rəqəmlər şişirdilir. Axı niyə rəqəmləri şişir-

dək?”

Bütün bunların fonunda Ermənistanda koronavirus pandemiyası güclənəlməkdədir. Artıq hökumət aparatının kadrlar şöbəsində iki əməkdaş koronavirus diaqnozu qoyulub. Bu barədə “Novosti Armeniya”ya N.Paşinyanın mətbuat katibi Mane Gevorkyan məlumat verib. Onun dediyinə görə, koronavirus üçün testdən keçən əməkdaş və onunla təmasda olmuş şəxs təcrid olunublar. M.Gevorkyan srağagün işçilərin hərəkətinin ölçüldüyünü və onlardan birinin temperaturunun yüksək olduğunu söyləmişdi. Test aparılıb və onunla təmasda olmuş şəxslərin dairəsi müəyyənləşdirilib.

Media yazır ki, Ermənistanda epidemiyaya sürətlə davam edərək, hökumət iqtisadiyyat sahələrini açmaqdadır. Koronavirus infeksiyası halları daha aşağı olduğu vaxt, fəvqəladə vəziyyət elan edildi. İndi yoluxmuş insanların sayı bir neçə dəfə çox olduğu bir vaxtda, Paşinyan hökuməti, demək olar ki, bütün məhdudiyətləri ləğv

yolu - işğala son qoymaq

Ekspert və şərhçilərin sözlərinə görə, Ermənistanın çıxış yolu işğala son qoymaqdır. Siyasi şərhçi Elçin Mirzəbəyli Paşinyanın Ermənistanın işğala son qoymaqdan başqa çıxış yolu qalmayıb. Bu artıq qabarıq şəkildə özünü bürüzə verməkdədir. Paşinyanın hakimiyyətə gəlməsinə yandırılan yaşıl işığın təsadüfi olmadığını dilə gətirən E.Mirzəbəyli söyləyib ki, Ermənistanda keçirilən seçkilərdə total pozuntulara baxmayaraq, nə Qərb təşkilatları, nə də MDB müşahidəçi missiyası prosesin əleyhinə hər hansı fikir səsləndirmədi: “Görünür ki, hər iki tərəf faktiki olaraq Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Bu, şübhəsiz ki, regionda baş verən proseslərlə, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ola bilər”

Ermənistanın xilas Azərbaycanın əlindədir

Və ötən dövr çox aydın şəkildə göstərir ki, Azərbaycanla normal münasibətlər yaratmadan Ermənistanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsi mümkün deyil.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq miqyasda da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir: “Bütün bunlara paralel olaraq uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqqla bərabər, dünyanın diqqətini ölkəmizə yönəldib. Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalı oğurlarıdır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir”.

A.SƏMƏDOVA

“Müxalifət özü-özünü cəmiyyətdən təcrid edib”

Sosial şəbəkələrdə müxalifət partiya sədrləri dövlətçilik maraqlarına zidd olan paylaşmalara edir, müzakirələr qurur, hətta bəzən neftin qiymətinin dünya bazarında aşağı düşməsinə Azərbaycanın iqtisadi zərər dəyə biləcəyini belə sevinclə qeyd edirlər. “Yurddaş” Partiyasının sədri Mais Səfərli “Səs” qəzetinə açıqlamasında bildirdi ki, bu gün Azərbaycan iki yüzə yaxın dünyadakı dövlətlərin içərisində o dövlətlərdəndir ki, koronavirusa təslim olmayıb, əksinə koronavirusun pandemiyasını yaratdığı vəziyyəti Azərbaycan nəzarətə götürən ilk dövlətlərdəndir: “Bu gün koronavirusa qarşı çox ciddi mübarizə təşkil edilibdir. Eyni zamanda bu pandemiya fonunda Azərbaycan Prezidenti elan etdiyi reformaları da uğurla aparır. Dövlət həyatının bütün sahələrində islahatlar getdikcə genişləyir, korrupsiya qarşı mübarizəyə çox ciddi və sərt şəkildə aparılır.



Bütün bunlar hamısı Azərbaycan dövlətinin inkişafına hədəflənmiş Cənab Prezidentin addımlarıdır və ölkə ictimaiyyəti tərəfindən bu qərarlar, addımlar birmənalı şəkildə dəstəklənir.

M.Səfərli təəssüb hissi ilə bildirdi ki, Azərbaycanda bəzi siyasi qüvvələr xaricədə ki, ermənipərəst mövqelərin şəbəkələrin mövqeyini

təkrarlayaraq Azərbaycanda ki, inkişafa, idarəçiliyə qısqanclıq hissi ilə yanaşırlar: “İstər dövlət başçısının, istər də bütövlükdə dövlətimizin fəaliyyətinə qara yaxmağa çalışırlar, onlar bu gün dünyada bazarında neftin qiymətinin düşməsinə az qala tor-bayram edilər, sevinirlər, şou düzəldirlər ki, guya neft düşdükcə Azərbayca-

nın vəziyyəti pisləşəcəkdir. Əvvəla neft qiymətlərinin aşağı düşməsi bu heç də Azərbaycanla bağlı deyil, bu pandemiyasının yaratdığı fəlakətin şərtləndirdiyi bir məsələdir və bütün dünya bazarında neftin qiyməti aşağı düşüb. İkincisi də Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var, hətta bu pandemiya uzun illər belə davam etsə, Azərbaycan böhran içərisində yaşamayacaqdır. Azərbaycan Prezidenti öz xalqını çöhrəsiz, susuz, qidasız qoymayacaqdır, necə ki, qoymur. Təkcə bu kiçik aylar ərzində üç milyard manatdan artıq insanların iqtisadi itkilərinin qarşı-

lamaq üçün, imkansız ailələrə köməklik etmək üçün, sahibkarların itirdiklərini dəstək etmək üçün müxtəlif dəstək proqramları həyata keçirilib və üç milyard manatdan artıq vəsait xərclənibdir. Yeri gəlsə Azərbaycan Prezident lap 30 və 50 milyardda xərcləyər ki, xalqımız korluq çəkməsin... Yeni birmənalı şəkildə bunu hamı bilir”.

M.Səfərli bildirdi ki, bu gün Azərbaycanda xalqla iqtidar arasında çox möhkəm bir həmrəylik yaranıb: “Bu dövrdə belə bir ağır dönmə də Prezidentin İlham Əliyevin fəaliyyəti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə ictimaiyyəti tərəfindən çox böyük dəstək qazanır. Çünki Onlar gecə-gündüz xalqın yanında və insanların sağlamlığını, həyatını qorunması üçün əllərindən gələni, hətta əllərindən gəlməyeni də edirlər. Prezidentimiz öz şəxsi dostluğu hesabına lazım olan bütün tibbi avadanlıqları alıb gətiribdir ki, heç o avadanlıqlar inkişaf etmiş ölkələrin özlərinə kifayət qədər deyil, amma bizdə bun-

ların hamısı kifayət qədərdir. Yeni bunlar hamısı anti-Azərbaycan mövqeyində olan qüvvələrin fəallaşmasına qısqanclığına səbəb olur, sosial şəbəkələrdə qarayaxma məsələləri ilə gecə-gündüz məşğul olurlar. Təbii ki, belə məsələlər diqqət yeritmək və qulaq asmaq üçün nə Azərbaycan dövlətinin, nə Azərbaycan Prezidentinin vaxtı zamanı yoxdur. Azərbaycan Prezidenti inamla Azərbaycanı bu ağır şəraitdə irəli aparır, xalqın yanında və Azərbaycan xalqının qarşılaşdığı bütün problemləri uğurla həll edir. Hesab edirəm ki, onların, bax bu cür siyasi partiyaların bu gün sosial şəbəkələrdə xorla ermənipərəst qüvvələr ilə bərabər Azərbaycana qarşı ulamalar təşkil edirlər. Onlar sadəcə olaraq, elə özləri öz iç üzlerini açmış olurlar və özlərini biabır etmiş olurlar. Ümumiyyətlə, onları birmənalı şəkildə cəmiyyət qəbul etmir və heç vaxtda qəbul etməyəcəkdir”.

Gülyana

ADP sədrindən Əli Kərimli və “Milli Şura”ya sərt ittihamlar

AXCP sədri Əli Kərimlinin koronavirus pandemiyasına qarşı apardığı mübarizə başladığı zamandan car çəkərək bildirdi ki, “blokada” alınıb, çıxış yolu mitinq keçirməkdir. Bu heç də yeni xəbər deyildi. Bundan da əli üzülən satqın və mənəviyatsız Ə.Kərimli “zoom” iclasını keçirərək, yenə də öz həmkarlarının ünvanına böhtanlar, söyüşlər yağdıraraq bildirdi ki, öona dəstək olurlar, onlar “tryapka”dırlar. Həmçinin, iclasda istər müxalifətin, istərsə də Müsavatın ünvanına söyüş və təhqir sindromunun canlanması da, əslində nə ilk, nə sonuncu, nə də təəccüblü hadisə deyildi. Bu kimi qarşıdurmalar və ondan doğan qarşılıqlı ittihamlar, eləcə də təhqir və heqarətlər əslində uzun illərə söykənən reallıqdır. Əslində hər iki partiya illərdir bir-birini sıradan çıxarmaqla məşğuldur və növbəti dəfə AXCP-nin rəyasət heyətinin “zoom” iclasında, sosial şəbəkələrdə, mətbuat vasitəsi ilə hələ də “satqın”, “xəyanətkar” ittihamı ilə bir-birilərini təhqir etməkdən belə çəkinmədilər. Hətta, Arif Hacı və İsa Qəmbəri söydüklərini etiraf edərək, Mustafa Hacıbəyliyi də “dabandaşı” adlandırdılar.

Baş verənlər qaragüruh müxalifətin bariz “sımasıdır”

Sözgedən məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu münasibət bildirərkən vurğulayıb ki, Əli Kərimli, Cəmil Həsənli və onların mamaç...na dəstək verməyənləri hədəfə almalı onları bariz simalarıdır: “Əli Kərimli özü belə vəziyyətlərdə həmişə müxalifətin əməkdaşlığı təkliflərindən imtina edib. Faktiki olaraq Əli Kərimli özüne qarşı olan təzyiqlərə siyasi karyerasını inkişaf etdirmək və yaxud müəyyənləşdirmək vasitəsi kimi

baxıb. Son 10 ildə Əli Kərimlinin tutduğu xətt bundan ibarətdir ki, bütün müxalifətdən ayrılısın, özünü hakimiyyətin hədəfinə gətirsin. Bu, bir çox hallarda düşünülmüş şəkildə edilir. Məsələn, bir mitinq keçirir, orda bir neçə nəfər həbs olunursa, il boyu həmin o tutulanların azadlığı məsələsinə gündəmdə saxlamaqla özü üçün bir siyasət qurur. Halbu ki, o mitinqin nə özünə, nə partiyasına, nə xalqa heç bir xeyri olmur. İndi də Əli Kərimli koronavirus şəraitində başına gələnlərdən siyasət reytingi düzəltmək istəyir”.

ADP sədri eyni zamanda Əli Kərimlinin heç bir partiyayı müxalifət kimi qəbul etmədiyini, mövcud fəaliyyətini bu istiqamətdə qurduğunu deyib: “Sən Azərbaycanda heç bir partiyayı müxalifət kimi qəbul etmədiyini kimi, səni də müxalifət partiyası kimi nə qəbul edir, nə də əməkdaşlıq. Çünki sənəin satqıncılığın həmişə görünüb. Hansısa partiya ilə həmrəylik nümayiş etdirmisən ki, bu gün də başqa partiyalardan belə bir dəstək tələb edirsən”.

“Əli Kərimli özünün başına gələnlərdən bir siyasi mazəmə düzəltməklə məşğuldur”

S.Cəlaloğlu koronavirus başladığı zamandan Ə.Kərimlinin əlinə fürsət düşdüyünü və ardıcıl olaraq hakimiyyətin ünvanına sosial şəbəkələrdə böhtan fikirlər dediyini də vurğulayıb: “Əli Kərimlinin internetinin kəsilməsi, tərəfdarlarının həbs olunması ilə dediklərində məqsəd ancaq qrant müqabilində etdiyi hay-həşiridir. O, öz istəyinə çatmaq üçün ətrafındakıları qurban verir və “müdafie” sözü də əsassızdır, reyting üçündür. Əli Kərimli nə etdiyini yaxşı bilir və bu



gün tərəfdarlarının başqa partiyaları tənqid etməsi də onun siyasətinin bir tərkib hissəsidir. Fikir yaratmaq istəyir ki, bu radikal müxalifətdir, ondan başqa digər partiyalar hökumətin tərəfdarlarıdır, ondan başqa heç kəs müxalifət deyil. Halbu ki, sən gözünü yumubsan. Sənə başqa nə dəstək verə bilərəm. Gəlib sənə internet çəkəsi deyiləm ki. O baxımdan onların müxalifətə qarşı ittihamlarının heç bir əsası yoxdur. Mənim bir tərəfdəşim tutulanda üreyim ağrıyır ki, niyə o həbsdə olmalıdır, mən azadlıqda. Əli Kərimli özünün başına gələnlərdən bir siyasi mazəmə düzəltməklə məşğuldur. İnternetinin kəsilməsi, tərəfdarlarının tutulması onun üçün pis bir hadisə deyil, göydəndüşmə fürsətdir. İndiki halda da başqa partiyalara hücumları bununla bağlıdır”.

“Əli Kərimli bu günə qədər müttəfiqlik etdiyi hər kəsə xəyanət edib”

ADP sədri onuda deyib ki, Əli Kərimli bu günə qədər müttəfiqlik etdiyi hər kəsə xəyanət edib: “Elçibəyə də, İsa Qəmbərə də, Etibar Məmmədova da. Özü də bunu mənə etiraf edib ki, mənə xəyanətkar kimi tanıyırlar”.

S.Cəlaloğlu “Milli Şura”nın keçirdiyi “zoom konfrans” ilə bir daha Əli Kərimli və ətrafındakılar öz

mədəniyyətsizliklərini nümayiş etdirdiklərini vurğulayıb: “Bunlar “zoom konfrans” keçirirlər. Biri oturub maykada, divanda uzanaraq, o biri çay iç-çə, bir başqası siqaret çəkərək. Əgər belədirsə, bu konfrans niyə yayırsız? İkincisi, bir-birinə hörmət edin. Nə olar “zoom konfrans” olanda? Siyasi partiya funksionerlərinin davranışları siyasi liderlərin davranışına uyğun deyil. Hər bir peşənin bir etikası var. Xüsusən xalqın qabağına çıxanda etik davranmağı öyrənin”.

“Sən Əli Kərimli pulla trol ordusu düzəltmisən”

S.Cəlaloğlu “Milli Şura”nın Azərbaycan xalqı, siyasəti üçün hər hansı bir əhəmiyyət daşmadığını və belə səviyyəsizlərin toplaşdığı qeybətuyasını qəbul etmədiyini deyib: “Bəllidir ki, onun təbliğatı ilə məşğul olan Sevinc Osmanqızı və Qənimət Zahid var ki, səhər-axşam onu təbliğ edirlər. 30-40 dənə də özünün dediyi kimi, “facebook fırtınası” yaradanı var. Əli Kərimlinin bir müavini vardı, Asif Quliyev. Partiyadan uzaqlaşdırıldıktan sonra gəlmişdi mənim yanına. Ondən soruşdum ki, biz hər dəfə internetdə çıxış edəndə videonun altına söyüşlər yazanlar kimlərdir. Dedi, Sərdar bəy, biz özümüz 200 manat maaşla 5-6 nəfər tutmuşuq, hərəsinin də 10-15 saxta hesabı var. Bunlar nə edir? Azərbaycan müxalifəti çıxış edəndə videonun altına “xain, erməni, ikiüzlü” kimi sözləri yazırlar, iqtidar nümayəndələri çıxış edəndə isə lap küçə söyüşləri yazırlar. Əvəzində Əli Kərimli çıxış edəndə bu trol ordusu başlayır ki, xalqın lideri, sənədən ötrü ölürük filan yazmağa. Əli Kərimlinin “fırtınası” bax, budur. Son 30 ildə bir dənə ADP nümayəndəsi tapsaz ki, eti-

kadan kənar bir söz deyib, mən siyasətdən getməsəm, insan deyiləm. Amma Əli Kərimlinin o tərəfdarları atası yaşında olan siyasətçilərə ən ağır sözləri yazırlar. İsa Qəmbər Almaniya müləcədən gələndə televiziya da kiçik bir açıqlama vermişdi. O videonun altında Əli Kərimlinin tərəfdarları nələr yazmışdılar onun haqqında. Söyüş, təhqir. Bu, insanlıq deyil. Bu, fırtına deyil, siyasətçiyə ləkədir. Sən pulla trol ordusu düzəltmisən. Bu, su bulandırmaqdır. “Milli Şura” da su bulandırmaqla məşğuldur. Mən burdan da Əli Kərimliyə deyirəm ki, trollarını yığıdırırsın. Mən onun üstünə trol-filan göndərməyəcəm. Əli Kərimli bu günə qədər müttəfiqlik etdiyi hər kəsə xəyanət edib. Elçibəyə də, İsa Qəmbərə də, Etibar Məmmədova da. Özü də bunu mənə etiraf edib ki, mənə xəyanətkar kimi tanıyırlar. Bunların toplantısı hər zaman qapalı olub. İndi birdən cəmiyyətə açıq müzakirə apardılar. Məlum oldu ki, bunların siyasi etikası, intellektual səviyyəsi nə gündədir. Partiyanın sədri deyir ki, mənim “zaryadkam” qurtaracaq. Bir azdan da yox oldu. Evidəsən, telefonunu “zaryadka”ya qoy da. Qeyri-ciddi bir səhnə. “Milli Şura”nın qadın üzvünə əxlaqsız bir mövzunu çılpçaq şəkildə izah edirsən. Bir kişi bir qadınla bu ritorika ilə danışar? Belə çıxır ki, Azərbaycanda yeganə müxalifət bunlardır, bunlar da bu gündədir. Bir sözlə, hansı oyunlardan çıxırsınızsa, çıxın, xalq kimin kmi olduğunu yaxşı bilir və belə qiyətxanayuyası olan “Milli Şura”-nın “müzakirəsində” Azərbaycan üçün aktualıq kəsb edən nəse yoxdur, ola da bilməz. Ancaq zaman hər şey açıq-aydın göstərir. Necə deyərlik: haqq nazilər, amma üzülmez”.

Rəfiqə Hüseynova

Əsrlər boyu ermənilərin torpaq iddiası ənənə şəklini almış, öz-gə torpaqlarına, qədim gürcü və Azərbaycan ərazilərinə iddia tədricən Böyük Armeniyaya məxsus torpaqlar kimi qələmə verilmişdir. Burada başqa bir məkrli niyyət də üzə çıxmışdır. Ermənilər gürcü və Azərbaycan torpaqlarına iddia etməklə "Şərqi Armeniya" xəyali ideyasını gerçəkləşdirmək və Cənubi Qafqazla özlərini bağlamaq niyyətini güdmüşlər.

"Tarix boyu müvafiq siyasi şərait yaranan zaman ermənilər... qonşulara qarşı torpaq iddiasını ortaya ataraq xalqları qarşı-qarşıya qoymuş, nahaq qan tökülməsinə bais olmuşlar. Tarixi hadisələrə düzgün yanaşmayan və onları torpaq iddiası baxımından izah edən bəzi müəlliflər belə bir yanlış müdəyəyə uyumuşlar ki, guya Kür çayının sağ sahilində yerləşən alban torpaqları altı əsr Böyük Armeniyaya məxsus olmuş, sonra isə Albaniyaya birləşdirilmişdir... Digər mülahizələrə görə, guya bu ərazilər eramızdan əvvəl I əsrdə II Tıqran tərəfindən Armeniyaya qatılmışdı, lakin IV əsrdə Albaniyaya qaytarılmışdı, qaynaqların heç birində Albaniya vilayətlərinin II Tıqran tərəfindən tutulması barədə məlumat yoxdur... Belə mülahizələr tarixi işğalçılığı qanuniləşdirmək, torpaq iddiasını tarixi təhriflərlə pərdələmək və nəyin bahasına olursa-olsun Alban torpaqlarını və vilayətlərini hələ o zaman Ön Qafqazda möhkəm ərazi və iqtisadi-siyasi dayağı olmayan Armeniyanın payına çıxmaq məqsədini güdüdü və indi də güdür. Adı çəkilən vilayətlər Azərbaycan dövlətinə mənsub olmuş, "Şərqi Armeniya" adlanan ərazinin həmçinin etnik mənsubiyətinə görə əhalisi bu dövlət qurumuna daxil olmuşdur".

diq edir ki, ermənilər Qafqazdan kənarda yaşamışlar.

M.Abeqiyən erməni dilini hibrid dili hesab edir. Bu dilə hürrit, het, luviyalı, İran mədəniyyəti təsir etmişdir. Strabon farsların ermənilərə təsirindən danışarkən fars mənşəli erməni adlarını çəkir. Ermənilərə, onların mədəniyyətlərinə, dillərinə bizansların, yunan və suriyalıların təsirindən K.N. Yüzbaşyan, V.Rayt, V.Piqulevski, N.Adonts, Q.Melkonyan bəhs etmişlər. V.L.Veliçko ermənilərin qaraçılara assimilyasiya olunmasını göstərir:

"İrəvan, Şamaxı, Yelizavetopol, Tiflis və digər yerlərdə tarix sübüt edir ki, qaraçılar qaraçı kimi yox oldular ermənilərlə assimilyasiya olunaraq yalnız fəaliyyətlərini saxladılar. Ermənilərdən başqa heç bir xalq onlarla belə kütləvi assimilyasiyaya məruz qalmadı.

Mənbələr erməni-heşminlərin, erməni-çerkesoqayların, adıgeyçə danışan ermənilərin, dağlı şapsuqlar arasında şapsuqca danışan ermənilərin, erməni müsəlmanların, ermənice və türkçə danışan müsəlman ermənilərin, qriqoriyan, katolik, protestant, hətta pravoslav, lüteran ermənilərin mövcudluğunu təsdiq edir. V.L.Veliçko ermənilərin mənşəyindən danışarkən onların Babilistin əsarəti dövründə və Yerusəlimin dağılmasından sonra ye-

mənilər arasında daha çox faiz təşkil etdiyini göstərirdi. Hər iki tayfa ilə tanışlıq, göstərilən jurnalın xülasəsini əsaslandırmaq üçün müşahidəçiyə xeyli material verir. Qafqaz antropoloqu, doktor İ.İ. Pantuxov böyük erməni qrupları haqqında daha maraqlı nəticəyə gəlmişdir. Hörmətli alim Türkiyədən yarımvehşi qaçqınların Tiflisə dolduğu vaxt firsətdən istifadə etmiş və çoxlu Türkiyə ermənisinin antropoloji ölçüsünü götürmüşdür. Məlum olmuşdur ki, bu çağırılmış qonaqların böyük bir hissəsi öz bədən xüsusiyyətlərinə görə əsl kürdlərdir. Türkiyədə erməni qırğınının bəzi epizodları müxtəlif etiqadlı kürd tayfaları arasında çoxdankı ailə münasibətlərinin nəticəsi olduğunu ehtimal etməyə geniş imkan verir".

Ermənilər Gürcüstanın əleyhinə işləyir, hətta çətin məqamlarda onlara satqınlıq və xəyanət də edirdilər:

"Gürcüstan ermənilərinin bir hissəsi gürcü qulluqçu sinfinə və hətta aristokratiyasına da soxulmuşdu. İki-üç hadisə istisna olmaqla bu, gürcü çarlarının kobud səhvi, onların zəifliyinin əlaməti, çox vaxt isə padşahların özlərindən savayı, bir çox səlahiyyətli adamların ələ alınması idi. Yeri gəlmişkən deyək ki, erməni Korqa-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Ermənilərin ərazi iddiası ənənəsinin yaranması

Beləliklə, yalançı, öz-özlərini adlandırdıqları etnonim saxta "qədim Armeniya ölkəsi" erməni müəlliflərinin saxtakarlıq fəaliyyətinin məhsuludur.

Erməni xalqının yaranma tarixi qədim, orta əsr mənbələrində belə göstərilmişdir: "ermənilər Fraqiya tayfalarının bir qolu olub Kiçik Asiyaya köçmüşlər, Ermənistan Armeniya Fərat və Dəclə çaylarının başlanğıcında yerləşən dağlıq ölkədir. Sonralar onlar Araz və Kürə yaxın yerlərdə daha doğrusu Qafqaz hüddudlarında yerləşdiklərini iddia edirlər.

Ermənişünas M.Abeqiyən belə hesab edir: "aborigenlər Artakişdlər sülaləsinin hökmranlığı dövründə və sonralar tədricən ermənilərlə assimilyasiya olundular. Yalnız dağlıq əyalətlərdə onların qalqları uzun əsrlər boyu mövcud olmaqda davam etmişdir". Daha sonra M.Abeqiyən yazır: "hələ də aydınlaşmamışdır ki, erməni xalqı Kiçik Asiyada və Kiçik Armeniyada özünün çox əsrlik həyatı ərzində hansı tayfadan hansı elementləri qəbul etmiş, hansı təsirlərə məruz qalmışdır". Bununla da o, bir daha təs-

Erməni xalqının yaranma tarixi qədim, orta əsr mənbələrində belə göstərilmişdir: "ermənilər Fraqiya tayfalarının bir qolu olub Kiçik Asiyaya köçmüşlər, Ermənistan Armeniya Fərat və Dəclə çaylarının başlanğıcında yerləşən dağlıq ölkədir. Sonralar onlar Araz və Kürə yaxın yerlərdə daha doğrusu Qafqaz hüddudlarında yerləşdiklərini iddia edirlər.

hudilərlə qarışdığını göstərir. Antropoloji baxımdan dünyanın görkəmli alimləri onları araşdıraraq ermənilərin yəhudilərə və assuriyalılara bənzədiklərini sübüt etmişlər. Hətta onları kürdlərə də oxşadanlar vardır: "Professor D.N.Anuçin qeyd edir ki, ermənilər ari tayfası yox, daha dəqiq desək, ariləşmiş (dile görə) tayfadır. Bütün deyilənlərdən əlavə, özlərini erməni hesab edənlərin heç də hamsı əsl erməni tayfasına məxsus deyil. Erməni jurnalı "Muc" ermənilərin başqa xalqları assimilyasiya etmək bacarığından danışaraq 90-cı illərin axırlarında assimilyasiya edilmiş qaraçıların er-

novlar ailəsi haqqında sonuncu gürcü çarlarının birinin sözləri xarakterikdir. Kimsə ərizə ilə onların birindən çarın yanına şikayətə gəlmişdi, çar şikayətin doğruluğunu və Korqanovun günahkar olduğunu təsdiq etmişdi, ancaq cavab vermişdi ki, buna heç nə ələyə bil-məz: "Bu adamlar zəhərlidirlər: budur, hərəkətsiz, cansız Korqanov Solalak dağında uzanıb. Canavarlar onun yan-yörəsində gəzir və iy-ləyirlər, toxunmağa isə qorxurlar! Nə buyurursunuz, dirilərə nə ələyim?!"

Erməni tədqiqatçıları bu bölgədə tarixi-coğrafi Ermənistanın mövcud olmadığı halda vaxt ilə

Balkanlarda az bir müddətdə kiçik bir qurum halında mövcud olmuş erməni dövlətçiliyini Qafqaza köçürərək guya Gürcüstan kimi böyük xristian dövlətinin işlərində "Ermənistan"ın da birgə iştirakından bəhs edirlər: "Bunun əsas göstəricisi kimi erməni mənbələrində ifadə edilmiş fikirləri göstərmək olar: "gürcü və erməni çarı", "gürcü və erməni qonşuları" və ya "ermənilər və gürcülər", "erməni və gürcü sərkərdəsi" və s. Görünür bu səbəbdən də həmin yazarların əsərində Gürcüstanın erməni hissəsinin hakimlərinin, erməni feodallarının ölkə qarşısında xidmətlərinin şişirdilməsi, idellaşdırılması hallarına rast gəlmək olur". Bu

mənbələrdən görüldüyü kimi, burada söhbət "Ermənistan"dan deyil, "Gürcüstanın erməni hissəsindən" gedir. Gürcü mənbələrində və müasir müəlliflərin əsərlərində orta əsrlər və ondan əvvəlki dövrlərdəki ermənilərdən bəhs edərkən "Ermənistan" ifadəsi işlədilir. Gürcü tədqiqatçısı S.Canaşia bu məsələlərin ideoloji və psixoloji aspektinə toxunaraq göstərir ki, erməni əhalisi gürcü dövlətçiliyini və onun hakimiyyət aparatını özününkü, özünə doğma dövlətçilik və dövlət institutu hesab edirdi. Bütün gürcülərə və ümumi hər şeyə, faktlara və hadisələrə belə ikili münasibət erməni mənbələri üçün xarakterikdir.

Gürcü mənbələrindən fərqli olaraq bəzi erməni mənbələri də erməni torpağını gürcü ərazisindən, erməni memurlarını gürcülərindən, erməni etiqadını gürcü dinindən, erməni əhalisini gürcülərdən ayır verməyə cəhd edir. Lakin onlar unudurlar ki, həmin dövrlərdə ermənilər üzərində gürcü hakimiyyəti hakim olmuşdur

Vahid Ömərov,
f.ü.f.d,dosent




Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

20 iyun

Son səhifə

SOS

Tanınmış həkimdən
**SOS SİQNALI: “Çoxlu
maye qəbul edin”**



“COVID-19 xəstələri 2 böyük qrupa bölünür. 1-ci qrup xəstəxanalıqdır və süni tənəffüs lazımdır. Onların sayı maksimum 5%-dir”. Bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, bildirib ki, vəziyyəti yüngül olan xəstələr sosial izolyasiya qaydalarına riayət etməklə ev şəraitində müalicə almalıdır:

“Qalanları evdə müalicə oluna biləcək. Adi soyuqdeymə kimi müalicə edilməlidir. Antivirus dərmanları məsləhət görmürəm. Arbidol, kaletra, hidrosixloroxin və s barədə suallar verilir. Heç birinin effekti sübuta yetirilməyib, apteklərdə cumub onları almağa ehtiyac yoxdur. Həm də əlavə təsirləri çoxdur. Onları unudun. Heç xəstəxanadakılara da istifadəni məsləhət görmürəm. Bakterial komponent varsa, antibiotik.

Çoxlu maye qəbul edin. Bol kalorili, vitaminli yeməklər. Banan, bal, doşab, meyvəyə üstünlük verin. Kofeinli içkilər (qatı çay, kofe, cola və digər enerji içkiləri) məsləhət deyil. Fiziki aktivlik, gimnastika barədə unutmayın. Dərmanlardan kodein tərkibli öskürək əleyhinə pəreparatlar, asetilsistein tərkibli belğəmgətiricilər, əks göstəriş yoxdursa, salbutamol kimi bronxdilatatorlar tövsiyə edilir. Sistem qoşmağa, kokarboksilazaya, kalsi qlukonata ehtiyac yoxdur”./publika.az

Avtomobildən oğurluq
edən şəxs tutulub

Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-da rayon ərazisində “Mercedes” markalı avtomobildən içərisində 3869 manat olan pulqabını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Ağayev saxlanılıb. Faktla bağlı təhqiqat davam edir.

“Real” onların
formasını satışa çıxardı

“Real” bugünlerde “Eybar”la matçda iştirak edən bəzi futbolçularının geyindiyi formaları ABŞ-da təşkil olunan herraca çıxarıb. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ən baha qiymətə - 7 min avroya Luka Modriçin forması satılıb. Eden Azarın forması 3,2 min, Serxio Ramosun forması 3,1, Qaret Beylin forması isə 1,5 min avroya alınıb. Satışdan əldə edilən gəlir “Real”ın sosial layihələrinin inkişafına yönəldiləcək.

Məlumata görə, “Valensiya” ilə dünənki görüşün formaları da herraca çıxarılaçaq.



Neymar məhkəmədə “Barselona”ya uduzdu

PSJ-nin futbolçusu Neymarın sabiq klubu “Barselona” ilə məhkəmə prosesi başa çatıb. Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.



Məhkəmədə “Barselona”nın qalib gəldiyi bildirilib. Braziliyalı hücumçunun Kataloniya təmsilçisinə qarşı 43.6 milyon avroluq mükafat tələbi rədd edilmişdir. Əksinə, qərara görə, Neymar qarşı tərəfə 6.7 milyon avro təzminat ödəyəcək.

28 yaşlı forvard 2015-ci ildə “Barselona” ilə 5 illik müqavilə bağlayıb və 2016-cı ildə PSJ-yə keçib. O, Paris klubu-

na transferindən sonra “Barselona”dan müqaviləsində göstərilən bonusları almaması iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə isə İspaniya klubunun xeyrinə qərar verib. Xatırladaq ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçib.

Yer kürəsində ən
təmiz hava haradadır?



Dünyanın ən təmiz havası Antarktidanı əhatə edən Cənub okeanın mərkəzindədir. “Report” xəbər verir ki, bu qənaətdə amerikalı alimlər gəliblər. Bölgənin təcrid

olunması ilə əlaqədar orada indiyə qədər insan fəaliyyəti olmayıb. Araşdırmanın həmmüəllifi Tomas Hillin sözlərinə görə, Cənub okeanı Yer kürəsində antropogen təsirə məruz qalmayan az sayda yerlərdən biridir. Belə ki, burada aerozol və digər çirkləndirici maddələrə rast gəlinməyib.

Bildirilib ki, araşdırmaçılar havada yalnız sudan qalxmış “dəniz” bakteriyalarını aşkarlayıblar. Qeyd edək ki, Cənub okeanın ada və qitələrlə cızılmış aydın sərhədləri yoxdur. O özündə Atlantik, Hind və Sakit okeanların cənub hissələrini birləşdirir.

Mehmet Ali Ərbil aylar
sonra zooparkda



Uzun müddətdir sağlamlığında ciddi problemlər yaşayan və müalicəsi davam edən türkiyəli şoumen Mehmet Ali Ərbildən xəbər var. SİA-nın məlumatına görə, koronavirus səbəbi ilə evdən çıxmayan 63 yaşlı şoumen zooparka yollanıb. Onun ayı balasını bəsləyən zaman əllərinin əsməsi də diqqətdən qaçmayıb. Qeyd edək ki, Mehmet dünyada sadəcə 79 insanda olan qaçış sindromu xəstəliyindən əziyyət çəkir.

Nənə öz nəvəsini
dünyaya gətirəcək



ABŞ-ın Çikaqo şəhərində ana sonsuzluqdan əziyyət çəkən qızına kömək etmək qərarına gəlib və nəvəsi üçün surroqat valideyn olub. 29 yaşlı Breanna Lokvud və yoldaşı Aaron dörd il övlad sahibi ola bilməyiblər.

Cütlük süni mayalanma xidmətinə müraciət et-

sə də, nəticəsi mənfə olub. Qızına müraciət edən 51 yaşlı Culiya Lavinq nəvəsi üçün surroqat ana olmağa hazır olduğunu bildirib.

ABŞ-da surroqat ana olmaq üçün yaş həddi 35-dir. Lakin həkimlər sağlamlığı əla vəziyyətdə olan qadına surroqat ana olmaq üçün icazə veriblər. Hamiləlik uğurlu alınıb. Uşağın noyabr ayında doğulacağı gözlənilir.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnilir.

“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SİA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600